



Qurucusu:
Adil Minbaşiyev

İctimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 37 (6130) 3 oktyabr 2025-ci il

Qiyməti 40 qəpik

İlham Əliyev Danimarkada işgüzar səfərdədir

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenha-
gen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə
toplantısının açılış mərasimi keçirilib.

Adalet.az xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Danimarkanın Baş naziri Mette Frederiksen Azə-
baycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında
iştirak edən digər dövlət və hökumət başçılarını qar-
şılıdı.

Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə
toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət
və hökumət başçıları iştirak ediblər.

Plenar iclaslarında və ondan sonra keçiriləcək dəyir-
mi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti,
Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik,
miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi möv-
zular müzakirə olunub.

"Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabit-
lik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı
gücləndirmek məqsədilə həm Avropa İttifaqı daxilində,
həm də ondan kənarda kiçik və böyük ölkələr
arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə
yönəlmış hökumətlərə platformadır. Birliyin məq-
sədi ümumi maraq doğuran məsələlərin həlli üçün si-
yasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa
qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını güc-
ləndirməkdir.



Hakan Fidan: Türkiyə və ABŞ ikitərəfli problemləri həll etmək istəyir



ABŞ və Türkiye ikitə-
rəfli problemləri həll et-
mək istəyir. Adalet.az xə-
ber verir ki, bunu Türk-
yənin xarici işlər naziri
Hakan Fidan BMT Baş
Assambleyasının 80-ci
sessiyasından sonra jurnalistlərə açıqlamasında
deyib.

O bildirib ki, bununla
bağlı hər iki tərəfdə niyyət
var. H.Fidan tərəflərin
enerji məsələləri, ABŞ-nin sanksiyaları və müxtəlif regional
fikir ayrılıqları ilə əlaqədar problemlərin həlli ilə bağlı qarşı-
lılıq iradənin olduğunu diqqətə çatdırıb.

Bundan başqa, nazir bildirib ki, Türkiye Prezidenti Recep Tayyib Erdoğan amerikalı həmkarı Donald Trampi Ankara-ya rəsmi sefər dəvət edib.

Nazir ABŞ və Türkiyənin NATO müttəffiqi olduğunu xatırladıb.

Əbülfət MƏDƏTOĞLU

Zamanın sürətinə özəl baxış

Bax:səh-8

Paşinyan:
"Ermənistan-
Azərbaycan
münasibətlərində
dönüş yaranıb



Ermənistanın baş naziri
Nikol Paşinyan İrəvanla
Bakı arasında münasibətlər-
lərə əhəmiyyətli dinami-
kanın olduğunu açıqlayıb.

Adalet.az-in məlumatına
göre, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib. "Ermənistan və Azərbaycan arasında sahədən demarkasiyası üzrə komissiyaların birgə fealiyyəti haqqında əsasname ratifikasiya edilib və ən yüksək hüquqi qüvvəye malik olub", - o qeyd edib.

Paşinyan həmçinin vur-
ğulayıb ki, tərəflər avqustun
8-də Vasingtonda parafla-
nan Sülh və Dövlətlərəsi
Münasibətlərin bərərər ol-
ması haqqında Saziş üzrə
razılığı gele biliblər.

"QARABAĞ" AYĞIRLARI AVROPANI YENİDƏN SİLKLƏDİ

Aqil Abbas
aqilabbas@rambler.ru



GÜNLÜK

Barat Vüsal gəlir Bakıya. Də-
miryol vağzalının restoranında
Vəli Xramçaylı və Vasif Quliyev-
lə yeyib-icirler. Qatarın tərəf-
məyinə az qalmış Vəli Barata
deyir:

- Şair, bir araq da gedər də.
- Qatar tərəfinə axı.
- Hələ beş də-
qiqə var.

LƏTİFƏSİ



Bir araq da gedir,
bu vaxt qatar fit ve-
rir. Yüyürüb birtəhər çatırlar, Və-
liyə Vasif atlınan qatara minir.
Barat qalır və başlayır möhkəm
gülmeye.

Vağzaldakılar deyir ki, ə, qa-
tardan qalmışan niyə gülürsən?
Barat Vüsal:
- Qazaxa mən gedirdim, on-
lar məni yola salır-
dı.

Bax:səh-3

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Özzi Qardaşım,

Sizi ve Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əlamətdar ildönümü - diplomatik münasibətlərin qurulmasıdır. 30 illiyi münasibətlər üzrəkən təbrik etməkdən və on səmimi arzularımıza catdırmaqdən böyük məmənnunluq duyuram.

Diplomatik əlaqələrimizdən otuz illiki tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsilərə keçən birlik, həmşəlik, qarsılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq soy-kök, tarix, dil, medəniyyət, din-mənəvi dəyərlər və qardaşlıq kimi möhkəm temməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan dövlətlərə münasibətlərinin ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə - müttəfiqlik piləsinə yüksəlməsi xüsusi məmənnunluq doğurur. Keçən il imzaladığımız Müqavilə iki müstəqil, güclü, suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir. Azərbaycan-Özbəkistan birliliyinin və tərəfdarlığının möhkəmlənməsində və bu səviyyəyə çatmasında Sizin müstəsna rolunu və xidmətlərinizi xüsusi vurğulamaq isterdim.

Bu gün Özbəkistan tekcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkədir. Sizin qətiyyəti rəhbərliyinizdə bütün sahələrdə həyata keçirilən möhtəşəm dəyişikliklərin, sosial-iqtisadi inkişafın, ölkənin iqtisadi potensialının güclənməsini, global arenada imicinin ildən-ildə artmasının şahidi olmaqdandır qardaş ölkə olaraq böyük fərəh hissini duyurur. Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, neqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarsılıqlı faydalı əməkdaşlığının gündən-güne genişlənməsi və yeni məzmunka zənginləşməsi bizi sevindir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığı, ümumi firavanlıqda və sabitliyə töhfə verir.

Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Tehlükəsizlik Şurasının müvafiq qətnamələrinin tətbiklərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç zaman unutmur. Sizin azad olunmuş ərazilərimizə defələr sefər etməyinize, Füzulidə özəbək xalqının böyük oğlu - Mirzə Uluqbeyin adını daşıyan məktəbin inşasına, Xankəndidə birge tikiş müəssisəsinin yaradılmasına dəstəyinə və ikitərəfli əlaqələrimizin derinləşməsinə xidmət edən digər təşəbbüslerinə görə Sizə bir daha dərin təşəkkürümüz bildirirəm. Biz bunu qardaş Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyin, eyni zamanda həmərliyimizin, qardaşlığımızın parləcə remzi olaraq dəyərləndirdirik. İkitərəfli müstəvində olduğu kimi, cəxətəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fealiyyəti təqdirəlayıqdır. Azərbaycan ile Özbəkistan arasında beynəlxalq əlaqələr çərçivəsində qarsılıqlı etimad və dəstəye əsaslanan əməkdaşlıq uğurları davam edir. Regional və beynəlxalq məsələlərə ortaq baxışlarımı, ümumi məqsədlərimiz və isteklərimiz, o cümlədən üzləşdiyimiz çağırışların həlli istiqamətində bir-birimizə verdiyimiz dəstək xalqlarımızın maraqlarına, dövlətlərimizin mənafələrinə xidmət edir. Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevriləkdədir. Bu coğrafi müstəvində gedən müsbət proseslərə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rol vardır.

Özzi Qardaşım,

Füsunkar ölkənə həyata keçirdiyim her sefərimdə mənə göstərən xüsusi diqqət və qonaqpərvərliyi, əsl qardaşlıq münasibətinin yüksək qiymətləndirir. Sizinlə mehribanlıq və səmimiyyət şəraitində keçən görüşlərimizi ən xoş təessüratlarla təxirəlayıram.

Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan Azərbaycan-Özbəkistan dövlətlərə münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, müttəfiqliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətə bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-əmanlıq və firavaniqliq arzulayıram.

Milli Məclis Anım Günüylə əlaqədar Bəyanat qəbul etdi

Azərbaycan Respublikası
Milli Məclisi payız sessiyasının ilk iclasında 27 Sentyabr - Anım Günüün başinci il-dönmü ilə əlaqədar bəyanat yayıb.

Adalet.az bəyanatın tam mətnini təqdim edir:

"2020-ci il sentyabrın 27-de başlanmış və Azərbaycan Silahlı Qüvvələrinin parlaq Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi milli tariximiz en şərəflə səhifelerindən birini təşkil edir. 30 illik işğala hərbi yolla son qoymaqla və dövlətimizin ərazi bütövlüğünün bərpasını təmin etməklə Azərbaycan Respublikası bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mexanizmlərinin işləmədiyi, dövlətlərə münasibətde iki standartların hökm sürdüyü bir şəraitde de uzaqqorun və müdrik dövlətçilik strategiyası, öz lideri etrafında six birləşən xalqın qanuni maraqlarını müdafiə etmək naməne fədakarlıq ədaleti bərpa etməyə və tarixin gedisini dəyişdirməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbənin əldə olunmasında həlledici rol oynamışdır. Onun əri əsrdən ən yüksək standartlara cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Büttün bunlar Azərbaycan ərazi-lərinin Ermənistandan işğalından azad edilməsi bərədə Ulu Önder Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji baxışı, cəsarəti, qətiyyəti və əzmkarlığı, sərkərdəlik məhərəti döyük meydəndən ugurların teməlində dayanmışdır. Vətən müharibəsi Azərbaycan əsərlərinin və zabitlərinin kütəvi qəhrəmanlığına və fədakarlığına səhnə olmuşdur. Hərbi qulluqçuların yüksək peşəkarlıq, mərdlik və Vətənə sədəqət nümayişi etdilmiş, əz oraların şərəfli yeri və yetirərək doğma torpaqlarımızı işğaldan azad etdilmişdir. 2020-ci il noyabrın 10-u Ermənistandan kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüğünün bərpası günü kimi tarixə həkk olunmuşdur.

İşgalçılara qarşı döyük eməliyyatlarında həlak olmuş hərbi qulluqçuların, Ermənistən dövlət terrorizmi aktları nə-

layiq görülmüşdür. Təessüf ki, herbi əməliyyatlar dövründə Ermənistən silahlı qüvvələri beynəlxalq hüququn normalasını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevre konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayetlər tövətmışlar. Cəbhə xəttindən uzaqda yerləşən Gence, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı

ticəsində şəhər və kəndlərdə qətəle yetirilmiş dinc insanların xatirəsinə ehtiram əlaməti olaraq bu il sentyabrın 27-de ölkəmizdə "Anım Günü" başinci dəfə qeyd edilmişdir. Vətən yolunda canından keçmiş şəhidlər xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ermənistən davam edən hərbi-siyasi təxribatlarına son qoyması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də mü-



rayonlarına, digər yaşayış məntəqələrinə ballistik rakətlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhine cinayətlərdir.

Dinc yaşayış məntəqələrinə 227 rakət və 30 mine yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətəle yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağılmış və ya onlara ciddi ziyan vurulmuşdur.

Bu qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn normalarına dönəndən əməl etmiş, düşmənən yalnız silahlı qüvvələrini və hərbi obyektlərini həedef almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir. Torpaqlarımız qəhrəmanın şəhidlərimiz, əsgər və zabitlərimiz, qazilerimiz, qanı və canı bahasına işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 10-u Ermənistən kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüğünün bərpası günü kimi tarixə həkk olunmuşdur.

İşgalçılara qarşı döyük eməliyyatlarında həlak olmuş hərbi qulluqçuların, Ermənistən dövlət terrorizmi aktları nə-

zəffər Ali Baş Komandanın mahərəti rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayesində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fealiyyətinə son qoyma, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Bu gün Azərbaycan hökuməti azad etdilmiş Qarabağın və Şərqi Zəngəzurun ərzəsindən əsasən keçmiş münəqşinən qalğı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturları ATƏT-in Nazirlər Şurasının qərarı ilə leğv edilmişdir. Digər şərt olan Ermənistən Konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq dəyişikliklər edildikdən sonra isə iki əlkə arasında sühə sazişinin imzalanması yolunda heç bir mənə qalmayacaqdır.

Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, şəhidlərimizin qanı və canı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı sayesində Zəfer qazandığımız 44 günlük Vətən müharibəsinin nailiyyətləri Azərbaycan xalqının bugünkü və gelecek nəsilləri üçün daim güclə ilə ham mənbəyi olacaq, xalqımız öz liderin etrafında six birləşərək bölgədə güvenlik və inkişafı dayağı olan güclü, ləyqətli və ədalətli dövləti möhkəmləndirmək yolunda yeniyen ugurlar qazanacaqdır".

qətləmə dayandırmasını, Ağ Ev sahibi isə HƏMAS qruplaşmasının israilli girovlarının, o cümlədən meyitlerin İsrailə təhlif verilməsinə tələb edir.

Yeni Tramp İsrailin Qəzzadakı hərbi əməliyyatını qətləmə kimi qiymətləndirmir. Halbuki, mülki insanlar arasında önlənlərin sayı 65 min keçib. Trampın fikrine, baş verənlərdən əsas günahkar HƏMAS-dır və nə qədər ki, bu qruplaşmanın İsrailin təhlələrini yerinə yetirməyib və tərk-silah olunmayıb, məharibə davam edəcək. Ərdoğan eks mövqedədir. Ancaq Tramp və Ərdoğan bu məsələdə aralarında fikir ayrılığının mövcud olduğunu söyləmək istəmirlər".

Vasif ƏLİHÜSEYN

Politoloq: "Türkiyənin Trampın təklifiylə Rusiya ilə ticarəti dayandıracağı çətindir"

"ABŞ və Türkiye Prezidenti Donald Trampa Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə görüşünün jurnalistlər üçün açıq hissəsi normal keçdi, qeyri-adı heç nə baş vermedi. Tramp Ağ Evdəki görüşlərdən adətan qonaqlarını acılayır, nazakətdən kanar ifadələr işlədir. Ağ Ev sahibi Ərdoğanla görüşdə son dərəcə diqqətli idi, hər fürsətdə Türkiye Cumhurbaşkanını tərifləyir və onun siyasetindən məmənnun qaldığını söyləyirdi".

Bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, buna



baxmayaraq, Tramp bir neçə dəfə Türkiyənin Rusiyadan neft və qaz alısının dayandırılmasından asılıdır. Türkiyə Rusiya qarşı sanksiyalara qosulmayıb və bu ölkədən neft və qaz alır. Öz növbəsində Türkiyə Rusiyaya müxtəlif məhsullar, o cümlədən kənd təsərrüfatı məhsulları ixrac edir. Yeni Türkiye Tramp istəyi ilə Rusiya ilə enerji sahəsindəki əməkdaşlığı və ticarəti dayandıracağı çətindir". Politoloq bildirib ki, Ərdoğanla Tramp arasında Qəzza mövzusunda dərin fikir ayrılığı var: "Türkiyə Cumhurbaşkanı İsrailin Qəzza əhalisini qarşılıqlı

də razılıq Türkiyənin Rusiyadan neft və qaz alısının dayandırılmasından asılıdır. Türkiyə Rusiya qarşı sanksiyalara qosulmayıb və bu ölkədən neft və qaz alır. Öz növbəsində Türkiyə Rusiyaya müxtəlif məhsullar, o cümlədən kənd təsərrüfatı məhsulları ixrac edir. Yeni Türkiye Tramp istəyi ilə Rusiya ilə enerji sahəsindəki əməkdaşlığı və ticarəti dayandıracağı çətindir". Politoloq bildirib ki, Ərdoğanla Tramp arasında Qəzza mövzusunda dərin fikir ayrılığı var: "Türkiyə Cumhurbaşkanı İsrailin Qəzza əhalisini qarşılıqlı



ƏDALƏT •

3 oktyabr 2025-ci il

Spiker: "Prezident ABŞ-dəki çıxışı zamanı vacib məqamlara toxunub"

Prezident İlham Əliyev 27 sentyabrda ABŞ-dəki çıxışı zamanı son dərəcə vacib məqamlara toxunub.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında sədr Sahibe Qafarovaya deyib.

S.Qafarovanın sözlerinə görə, Azərbaycan 30 il ərzində hərbi təcavüze məruz qalmış ölkə statusundan qalib dövlət statusuna yüksəlib:

"Prezident çıxışında işgaldan azad edilmiş ərazilərin minnələrdən təmizlənməsi, bərpası, məcburi köçkünərin



öz yurdlarına qaytarılması və infrastrukturun inkişafı məsələlərinə xüsusi diqqət çəkib.

Dövlət başçısı, həmçinin, dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyini və iki standartların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, 10 ilərlə təcavüze məruz qalan ölkə bu gün sülh gündəlini teşəbbüs edən qalib dövlətə

çəvəlib. Sülh sazişinin paraflanması və digər razılaşmalar bir daha sübut edir ki, dəyanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür".

Sədr qeyd edib ki, Azərbaycanın döyüş meydanında qələbəni inkişaf və sabitlik modelinə çevirməsi nümunə kimi təqdim olunur.

"Prezident İlham Əliyev Azərbaycanın rolunun və əhəmiyyətinin təkcə regionla məhdudlaşmadığını, bu təsirin daha geniş coğrafiyanı etəhət etdiyini diqqətə çatdırıb.

Dövlət başçısının səslenirdiyi fikirlər bir çox ölkələr üçün önemli mesaj xarakteri daşıyır".

Nicat

Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib

"Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib.

Adalet.az xəbər verir ki, forumda "Rəqəmsal transformasiya tərəfdəşliyi: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüsler" və "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" mövzularında panel sessiyaları olub.

İlk olaraq Medianın inkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan ve Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqqorun liderliyi neticesində yüksək mərhələyə çatıb.

Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdürü Dilşod Saidjanov iki qardaş ölkə - Azərbaycan ve Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önemini qeyd edib.

Panel müzakirələrdə Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rəsim Bağırov, Özbəkistan Jurnalistlər İttifaqının sədr vəzifəsinə icra edən Xolmurod Salimov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazıl Novruzov və Özbəkistanın Milli Media Assosiasiyanının Baş direktoru Abdurəhim Abutolipov, AZERTAC-in idarə Heyeti sədrinin müavini Sevinc Abdullahova, Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və inkişafı üzrə icimai Fondun Himayəçilər Şurasının sədrı Akramjon Fozilov, "1news.az" xəbər portalı-

nın baş redaktoru Kəmələ Məmmədova və "O'zbekiston 24" Yaradıcı Birliyinin direktor müavini, "O'zbekiston 24" teleradio kanalının baş prodüseri Xaydar Xasanov spiker qismində çıxış ediblər.

Panel sessiyada rəqəmsal transformasiya dövründə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində ortaq təşəbbüslerin formalasdırılması, dezinformasi-



ya ile mübarizədə birgə fəaliyyətlərin əhəmiyyəti, dövlət qurumları ilə media subyektləri arasında tərəfdəşliğin gücləndirilmesi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cıxışçılar vurğulayıblar ki, informasiya təhlükəsizliyi müasir dövrde qlobal məqyasda koordinasiya və əməkdaşlıq tələb edən strateji məsələdir. Rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial media platformlarının geniş təşir gücü və dezinformasiya təhdidlerinin artması dövlətlər, media qurumları və icimaiyyət qarşısında yeni çağırışlar yaradır. Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında me-

dia əməkdaşlığının gücləndirilməsi, birgə layihələrin icrası, biliq və təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, iki ölkənin media qurumlarının informasiya təhlükəsizliyi sahəsində birgə təşəbbüslerə çıxış etməsi, məarifləndirici kampaniyaların təşkil və icimaiyyətin melumatlandırılması istiqamətində addımların atılması informasiya mühitində etibarlı tərəfdəşliq mühitinin formalşmasına xidmət edəcək.

Müzakirələrdə rəqəmsal informasiya mühitində etik prinsiplər riayət olunmasının əhəmiyyəti, media nümayəndələrinin icimai məsuliyyəti, dezinformasiya və manipulyativ məzmunkulara qarşı peşəkar davranış standartlarının formalaşdırılması məsələləri diqqət mərkəzində olub.

Cıxışçılar onu da qeyd ediblər ki, sürətli deyişen rəqəmsal platformalarda informasiya istehsalı və yayımı prosesi jurnalistlərin yüksək peşəkarlıqla yanaşı, etik məsuliyyətin də daşıyıcısı olmağı tələb edir.

Həmçinin bildirilib ki, rəqəmsal məzmunun geniş auditoriyaya sürtəli təsir imkanları həm icimai rəye, həm də sosial münasibətlərə birbaşa təsir göstərir. Bu səbəbdən, etik normaların qorunması və məsuliyyətli media mühitinin yaradılması dövlət qurumları, media təşkilatları və vətəndaş cəmiyyəti institutları arasında da-ha six əməkdaşlıq tələb edir.

Sessiyanın sonunda spikerlər auditoriyanın suallarını cavablandırıb, mövzu ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, bununla da Medianın inkişafı Agentliyinin təşkilatlığı ilə keçirilən "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb.

"Putin hesab edir ki, Zelenski görüşə galırsa, təslim olmalıdır"

"Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkon ilə danişaraq üçtərəfli görüş üçün təklif irolu sürüb. Donald Trampin Volodimir Zelenski ilə üçtərəfli görüş təklifindən imtina edən Vladimir Putin Aleksandr Lukaşenkonun minnətçi kimi ortaya atıb".

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, bununla Vladimir Putin danışqlara hazır olduğunu bəyan edir:

"Çox güman ki, görüş yeri kimi Minskde keçirilməsi vur-



ğulanacaq. Aleksandr Lukaşenkonun təklifiyle çıxış edəndə təhdid dilində danişaraq "Ukrayna dayanmasa, qalan əraziləri itirəcəyini"-qeyd edir. Bu ifade ilə üçtərəfli görüş təklifinin üstündə xətt çəkmış oldu. Belə bir yönü Kiyev qəbul et-

məyəcək. Rusiya üç il ərzində Ukraynanı işgal edə bilmədi. Bundan sonra, zəif ordu ilə öz məqsədlərinə çatması mümkün görünür".

M.Əsədullazadə deyib ki, ABŞ və Avropanın birgə hərbi dəstəyi fonunda Ukrayna Donbasda uğurlu əks-hücumu keçir:

"Rusiyaya qarşı növbəti geniqliyəsi hərbi eməliyyatlarla başlayır. Krıma ciddi hərbi zərberə endirilir. Belə bir veziyətdə Putin Zelenski ilə görüş təklifini irolu sürür. Bu, Moskvanın çətin vəziyyətə düşməsi deməkdir. Buna baxmayaraq, Putin danışqlara

hazırı mesajını vermiş olur. Məhz ABŞ prezidenti Donald Trampin əsas məqsədi hərbi təzyiqlərlə Putini danışqlar masasına əyleşdirməkdir. Putin Trampin masasında deyil, öz masasında Lukaşenkonun vasitəçiliyi ilə Ukrayna ilə danışmaq istəyir. Təbii ki, Ukrayna prezidenti Qerbin razılığı olmadan belə bir görüşə getməyəcək. Ümumiyyətlə, üç slavyan ölkəsinin birgə danışqlar masasında oturub razılığa gəlməsi mümkün deyil. Çünkü, Putin Zelenskiyiden Ukraynanın təslim olmasını isteyəcək. Putin hesab edir ki, Zelenski görüşə galırsa, deməli, təslim olmalıdır. Ümumiyyətə, Belarus prezidentinin vasitəçiliyinin Ukrayna tərəfindən qəbul edilməsi göznlənilmir".

Vasif ƏLİHÜSEYN

Aqil Abbas

"QARABAĞ" AYĞIRLARI AVROPANI YENİDƏN SILKƏLƏDİ

"Ağdamın "Qarabağ" klubu Avropa Çempionlar Liqasının ikinci turunda Danimarkanın "Kopenhagen" komandasını qəbul edirdi. Oyundan qabaq Qarabağ atalarının meydanda müqəddəs bayraqımızla dövrə vurması və azarkeşlərin oyunu sonunadək "Qarabağ" deyib hayqurması futbolçularımızın gücünə gücləndirdi. Və nəticədə "Qarabağ" Avropa nəhənglərindən sayılan "Kopenhagen"ə dərs keçdi.

Hesabdan hamının xəbəri var. Qurban Qurbanov bu oyunda "Benfika" ilə keçən matçdakı kimi öz təmkini ilə, soyuq qanlılığıyla qalib gəldi. Bu adam na qədər sabrıldı? Bu sabr də özünü inamdan doğur.

Mən belə sabr, təmkini və soyuq qanlı məşqi bir-cə Lobanovskini görmüsem. Amma o da oyundan boyu nehrə kimi yırtalandı.

"Qarabağ" ayğirlarının kişərtisi Avropanı bir daha silələdi. Özü də elə bir gündə ki, həmin gün Möhtərəm Prezidentimiz İlham Əliyev Danimarkaya işgütərə səfərə getmişdi.



"Qarabağ"ın bu qələbəsi Möhtərəm Prezidentin bu səfərinə bir hədiyyə idi.

Və Möhtərəm Prezident də "Qarabağ"ı bu qələbə münasibətlə təbrik etdi. Bu təbrik "Qarabağ" a motivasiya, ruh vərəcək, gücünə güclə qatacaq və inşallah, növbəti oyunlarda da qələbə çalmağa səsləyəcək.

Qurban xocanı və onun ayğır atalarını ürəkdən təbrik edirəm.

Tanrı gorusun!

Və sonda. Bir ağdamlı fanatın - Rüstəm Hacıyevin sosial şəbəkədə paylaştığı bir statusunu mən də oxucularımla böllüşmək istədim: "Maşallah olsun. Belə getsə "Qarabağ" Çempionlar Liqasında da özünü "Misli" premyer liqasında kimi hiss etməyə başlayacaq. Yani yalnız çempionluğuna oyнayacaq... Nişə də olmasın? İnşallah, o günü də görərik!"

Ukrayna münaqişəsi Avropa liderlərini qarşı-qarşıya qoyur



Bu günlərdə Ukraynaya hərbi yardım göstərilməsiyle bağlı bəzi Avropa dövlətləri arasında fikir ayrlığı yaratdığı barədə yazmışdır.

Macaristandan baş naziri Viktor Orbán "Rusiya bu mühərbi qalib gəlib, məsələ artıq bitib", "Mən Ukraynatı suveren dövlət kimi tanımır" bəyənətləri, Almanıyanın kansleri Friderix Mertsin xoşuna gəlməyib.

Bloomberg nəşri mənbələri ne esasen yazır ki, Almanıya kansleri Avropa İttifaqının Kopenhagən sammitində Fridrix Merts Macaristandan baş naziri sərt şəkildə qayıb və Viktor Orbani "blokun təhlükəsizliyi məsələlərinin müzakirəsini" pozmaqdə günahlandırıb.

Xatırladıq ki, Avropa İttifaqının Ukrayna münaqişəsiyle bağlı qəbul etmək istədiyi antirusiya sanksiyalarının qəbul edilməsinə, Macarstan veto qoyub.

Rüstəm HACIYEV



Səxavət MƏMMƏD

Məhərribədən heç kim sağ qayıtmır...

27 sentiyabr, ilk atış bir mərhələnin sonu, yeni bir mərhələnin başlangıcı idi. Məhərribəyə başlamaq, məhərribə aparmaq qədər ona hazırlıq da önməli idi. Azərbaycan aylar öncəndən müharibəyə hazırlığa start vermişdi. Ordudan xəbərdər olanlar bili ki, sonuncu hazırlığa qədərlərlə zabitlər məzuniyyətdən çağrılib, məhərribəyə hazırlıq əmri verilib. Söhbət etdiyim zabitlərdən əksəriyyəti deyirdi ki, bu dəfə də hazırlığa başlamaq lazımdır deyəndə, elə dişinüübler, həmisi kimi olacaq. Arıcaq hazırlıq prosesinin gedisində artıq məsələnin nə qədər ciddi olduğunu hamisi anladığını etiraf edir.

Bəzən deyirlər ki, elə bil Xüsusi Təyinatlılar əlləri ilə qoyub-müş kimi hərəkət edirdilər. Bunun arxasında böyük zəhmət, böyük əziyyət durur. Qarabağın relyefinə bənzər dağlar, dərələr, meşələr, çaylar təpilir, orada təlimlər həyata keçirilirdi. Məhərribədə hamisi zamana və şəraitə uyğun variantda əməliyyat həyata keçirilirdi, təlimlərdə bir yüksəkliyin işgaldən azad edilməsi üçün bir neçə variant məşq edildi və özü də dəfələrlə. Maragliyi bilirsiniz, nadir? Bu məşqələr daha sonra keçidlər həyata keçirilərkən şəxsi heyətə real sahədə də aşınanırdı. Ona görə də, kənar-dan asan görünənlər əslində böyük zəhmatin nəticəsidir. Düzü, asan olub fikri ilə qətiyyən razlaşmışım, heç vaxt da razlaşma-yacam. Niyyə?

Çünki qarşı tərəf də məhərribəyə ciddi şəkildə hazırlaşmışdı. Müdafiənin bütün komponentlərinə əməl edilmişdi. Ağla gələn, gəlməyən bütün variantda hücumun qarşısının alınması üzərin-də işlər görülmüşdü. Tosadiyi deyil ki, məhərribənin üzərindən 5 il keçib, halə də "Ohanyan xətti"nin problemlərindən yaxı qurtara bilmirik. Bəziləri iddia edir ki, ermənilər qoyub qaçırdı, zəif idilər, dayan bilmirdilər. Bunu deyənlərin məhərribədən zərrə qədər də xəbəri yoxdur. Sual vermək lazımdır ki, əgər elə idisə, ni-yə görə 44 günə işğal altında torpaqların yalnız bir hissəsini azad edə bildik? Azərbaycan ordusunu kifayət qədər güclü, hazırlıqlı ordu ilə döyüdü və qalib gəldi. Qarşı tərəfin əsgərlərinin üzərindəki təchizat, postlarındakı şərait, sursatlar, dolu anbarlar məsələnin mahiyətini ortaya qoyur.

Qarşı tərəfi proqnozlaşdırmaq da çox önemlidir. Hər iki ölkənin kəşfiyyati bir-birini didik-didik edirdi. Çünki məhərribəni proqnozlaşdırmaq üçün inforrnasiya ən vacib elementlərdən birləşdir. Azərbaycan ordusunu inforrnasiyanı bir neçə formada alırdı. Vizual müşahidələr, yerində təsbitlər, casuslardan alınan məlumatlar və s. Əsas məsələlərdən biri isə əldə edilən inforrnasiyalara xəritələr üzərində işləmək və dəqiq proqnozlaşdırmaqdır. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi olmuş polkovnik Eldəniz Namazovla səhərlər zamanı sual verdim ki, proqnozlarının neçə faizi doğru çıxdı? Cavabı belə olmuşdu: Əgər 70-80 faizdən aşağı olsa idi, nəticə belə olmazdı.

Qarşı tərəf də Azərbaycan ordusunu proqnozlaşdırırdı. Məsələyə bu yönəndə baxanda, qarşı tərəfin Azərbaycan ordusunu düzgün proqnozlaşdırmadığını deyə bilərik. Erməni tərəfi Azərbaycan ordusunu, quru qoşunları bəlkə də düzgün proqnozlaşdırırdı. Ancaq nəzərdən qəzərdiğü xeyli məsələlər vardı. Onlardan ən ənəmlisi Xüsusi Təyinatlılar, Daxili Qoşunlar, Sərhəd Qoşunlarının, DTX-nin, XKX-nin bölmələrini düzgün qiymətləndirməmək, yaxud bəzilərindən ümumiyətə, xəbərsiz olmaları idi. Digər tərəfdən qalib tərəf olmalarının verdiliyi arxayılıq da bunun üzərinə galinə biler. Yeri gəlmışkan, Rusiya sülhəməramlılarının bəzi zabitləri də deyirdi ki, bu cür yüksək səviyyədə təskil olunmuş müdafiə necə yarıldı, darmadağın edildi, bunun mən-tiqli izahı yoxdur.

Kitab yazımağa hazırlaşarkən, elə indi də, zabitlərlə səhbət edərkən əsas verdiyim sual bu olur - Özünüüzü qarşı tərəfin yeri-nə qoyun, hückumu dayandırma bilərdin? Yaxud, mağlub olardı-nız? Yüksək rütbəli zabitlərin bir çoxu açıq şəkildə deyir ki, o rel-yeft məndə olsayıdı, müsəyyəm istiqamətlərdə geri çəkilərdim, an-caq mağlub olmazdım. Azərbaycan ordusunun bir nömrəli düş-məni həm də relyef idi. Məsələyə real yanaşaq, qarşı tərəf çatın-olan relyefi bir qədər də çətilşədirmişdi. Açıqı bu qədər çətinliyə rəğmən necə qalib galindi sualının cavabını çox dişsünümüşəm. İndiki məqamda özümüz də qane edən cavab zabitlərin ağı, hıyləgərliyi, zamanında edilən risklər, qisas hissi və əsgərlərin dəli cəsarətidir.

Tanıdığım zabitlərin 99 faizi Xocalının qisasını almaq üçün hərbçi olduğunu deyirdi. Xocalı soyqırımı zamanında mənvi-psixoloji baxımdan Azərbaycan xalqının ziyanına işləsə də, zamanla bunun motivasiyaya çevriləcini gördük. Məhərribə vaxtı bölmələrin döyüşə "Xocalının qisasını alacaq" deyərək getdi-yinin şahidi olmuşam. Məsələ təkə vətən, torpaq deyildi. Ona görə, məhərribəyə kompleks yanaşmağın tərəfdarıyam.

Mənim məhərribəyə anlayışım bir qədər fərqlidir. Məhərribədə şəhidlərdən başqa hansısa detallın qabardılmasını digər detallara həqiqiyyətli sayram. Ordu, xalq və onlara rəhbərlik edən Ali Baş Komandan. Bu üç elementdən birinin zəifliyi nəticəni tamamilə fərqli edə bilərdi.

Bu gün Anum Gündür. Həmişə dediyim bir söz var. Məhərribədən heç kim sağ qaytmır. Deyir, ölüyə, diriyə də rəhmət düsür. Bütün şəhidlərə rəhmət diləyirəm. Şəhid olan dostlarımı, tanışla-rımı nəinki bu gün, hər zaman hörmətlə, sayıyla anıram.

Azərbaycanda "Müflis-ləşmə və iflas haqqında" qanun var. Məqsəd borclu şəxslərin iqtisadi vəziyyəti normallaşdırmaq və onları yenidən bazara qaytar-maqdır. Hazırkı qanun bu-nu edə bilirmi? Birmənali-yox.

Adalet.az xəber verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, za-man keçidkə iqtisadi şərait və müflisləşmə prosedurları-na olan ehtiyac deyilsəb:

"Bu qanunun digər ölkələrdə müflisləşmə və iflas qanunları ilə müqayisəsini aparsaq acınaqçı mənzərə ortaya çıxır. Ona görə də "Müflisləşmə və iflas haqqında" qanunun iş planına salınmasını və tekmilləşdirilməni təklif edirəm". Deputat nə-zərə çatdırıb ki, Amerika Bir-leşmiş Ştatlarında qanun

«Bu şəxslər üçün borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir»



borclu şirkətlərin fəaliyyətini davam etdirməye, həmçinin borclarını tədricən ödəməyə imkan verir. Bu model çox

çevikdir və borcluların öz işlərini bərpə etməsinə şərait yaradır: "Fərdi müflisləşmə zamanı borclu şəxsin əmlakı satılaraq borclar ödənilir. Azərbaycanda müflisləşmə və iflas yalnız bir dəfəyə, ümumi prosedur kimi nəzərdə tutulub. Həm də hüquqi və fərdi müflisləşmələr arasında fərqlər açıq şəkildə nəzərə alınmayıb. Azərbaycanda hü-quqi müflisləşmə proseduru daha çevik və borclu şirkətlərin fəaliyyətini davam etdir-məsinə imkan verəcək şəkil-de təkmilləşdirilməlidir. Borclulara işlərini bərpə etmək və

sahədə əlavə tekmilləşdir-mələr tələb olunur.

"Azərbaycan qanunverici-liyində borclu şəxslərin bor-cunun silinməsi və ya azal-dılması üzrə daha eləstik bir sistemin tətbiqi müflisləşmə prosedurunu daha effektiv edərdi".

Vurğulayıb ki, şirkətlərə borclarını ödəmək və eyni zamanda fəaliyyətlərini davam etdirmək üçün daha çevik bir sistem tətbiq edilməlidir.

"Azərbaycanda da fərdi şəxslər üçün uzun müddət ərzində borclarını ödəməyə imkan verən sistemlər inkişaf etdirilməlidir".

Nicat

Deputat: "Xəstəxanada qalmadıq otel qiyməti ilə eynidir"



"İcbari tibbi sığortanın təkmilləşdirilməsinə ehtiyac var. Birincisi, sənəd-ləşdirmə işi ilə bağlıdır. İnsan müalicəye gedir, ordan sənəd getir, burdan sənəd apar... Elə bir mexanizm seçilməlidir ki, avtomatik öz həlli ni təpsin və vətəndaşımız xəstəxana ilə aidiyyəti qurum arasında uzun müd-dət qalmasın".

Adalet.az xəber verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, icbari tibbi sığortada bir

problem ortaya çıxır: "Burda xəstəxana xərci nəzərdə tutulmur. Bu gün elə xəstəxana

var ki, xəstəxanada qalmış qiyməti otel qiyməti ilə eynidir. Xəstəni də əməliyyat edən kimi deyə bilməzsən ki, dur evə get. Ən azı bir neçə gün qalmalıdır. Sonrakı vaxt da qalmalı istəyirəsə, öz hesabına qala bilər. Bu, icbari tibbi sığortaya daxil edilməlidir. Elə olur ki, xəstəxana xərci əməliyyat xərcini ötüb keçir. Hesab edirəm ki, gələ-cədə bu, qanunvericilikdə öz əksini tapmalıdır".

Deputat sözlərinə görə, bir qrup xəstəliklər var ki, on-lara pulsuz dərmanlar verilir:

Nicat

"Trampin Qəzzaya bağlı planı müsbət qarsılanıb..."

laşmasına təsir imkanları mövcuddur. Ölkələrin mütələq əksəriyyəti Vaşinqtonun planını dəstekləyir. Bu sırada Türkiye, Səudiyyə Ərəbistanı, Qətər, Birleşmiş Ərəb Əmirlilikləri, İndoneziya, İor-



daxil olmağa başlanacaq. Buna baxmayaraq, planda İsraille yanaşı Fələstin dövlətinin formallaşması bəndi qeyri-müəyyəndir. Əsas olan məlki insanların qətlini dəyandırmaq və sülh prosesi-nin, o cümlədən bölgənin bərpasının başlanılmasıdır. Ağ Evdə Donald Trampın görüsən İsrailin baş naziri Ben-yamin Netanyahu ABŞ Prezidentinin planını dəsteklədiyi bildirib.

Politoloq bildirib ki, HƏ-MAS planı qəbul etməsə, İsrail təkbaşına planın icrasını həyata keçirəcək.

"Bu isə o deməkdir ki, İsrail HƏ-MAS neyträlləşdirənə qədər hərbi əməliyyatı dəyandıracaqı yazılıb. Öz növbəsində İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstiniṇi azad edəcək. Ayrıca, HƏ-MAS üzvərinə tətbiq ediləcək, bir şətə ki, onlar silah-larını təhvil verəcəklər. Bundan sonra Qəzzanın yenidən bərpası və təhlükəsizlik məsələləri həll oluna-cəqd. Qəzzanın idarəet-məsi xüsusi yaradılmış komitə həvələ ediləcək. Həmin komitə bələdiyyələr və komunal xidmətlər forma-laşdırılacaq".

Adalet.az xəber verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Qəzzanın təhlükəsizliyi beynəlxalq sa-bitlik qüvvələrinə həvələ ediləcək: "Yeni HƏ-MAS seçim etməlidir: Ya Vaşinqtonun planını qəbul edir, bu halda məhərribə dayanır, insanlar humanitar yardımalar alır və bölgənin yenidən qurulması prosesini start verilir, ancaq qruplaşma tərəsilə olur, ya da plandan imtiyən edilir, bu halda məhərribə və məlki insanların ölümü davam edir. Vaşinqton HƏ-MAS-in tərəsilə olunmasında əreb ölkələrinin, o cümlədən Misir və Qətərin səylərinə ümid edir. Bu iki ölkənin HƏ-MAS qrup-

Yaxşı Şərqi tehlükəsizliyinə və rifahına yol açacağını bildirib. "Ümid edirik ki, bütün maraqları təreflər Trampin planı ətrafında birləşəcək" deyən Modi bunun İsrail və Fələstin xalqları üçün faydalı olacağını inandığını söyleyib.

Biz sözə Trampin planı əleyhinə çıxan yoxdur. Donald Tramp Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında İranın İsraille münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan İbrahim sazişlərinə qoşulmasını istisna etmədiyini bildirib. Ağ Ev sahibi Vaşinqtonun İranla münasibətlərinin bərpası ümidi bu şəkilde izah edib: "Və kim bilir, bəlkə hətta İran da müqavilələrə qoşula biləcək. Mən hə-qiqətən onun iştirakı ola biləcəyinə inanram". İranda mövdud idarəetmə sistemi İsraille diplomatik münasibətlərin bərpasını istisna edir. Trampin Qəzza planının reallaşması ehtimalı də yüksəkdir, nəinki İranın İsraille münasibətlər qurması. Tramp Qəzzadakı qətləmə durdurarsa və hazırladığı plan işə düşərsə, Ağ Ev sahibi Nobel Sülh Mükafatını haqqı edəcək".

Vasif ƏLİHÜSEYN



ƏDALƏT •

3 oktyabr 2025-ci il

Deputat ictimai nəqliyyatda gedişhaqqının artırılmasından danışdı

"İctimai nəqliyyatda qiymətin artırılması iqtisadi cəhətdən əsaslandırıla bilər. Başqa yerlərdə ictimai nəqliyyatın qiyməti artırılarda mütləq imtiyazlı təbəqənin hansı formada bundan yararlanacağı qeyd olunur".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

"Bizdə isə tələbələrin, şəhid ailələrinin övladlarının, ayrı-ayrı aztəminatlı şəxslə-



rin, daun-autizm xəstəsi olan uşaqların, müalicəyə gədenlərin hansı formada daşına-

cığı, onların glir səviyyəsi onsur da artırır, hansısa imtiyazlı təbəqənin müəyyən kartlarla təmin olunması məsəlesi problem olaraq qalır. Bu da müəyyən narahatlılıqlar yaradır", - deyə deputat bildirib. F.Mustafa qeyd edib ki, hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi problem yaradır: "Ombudsman da bu məsələyə müdaxilə etdi və taksi inhişarcılığının ortadan qaldırılması məsələsini gündəmə getirdi. Bir daşınma məsəle-

si ökənin imici üçün probleme çevrilir. Alternativ olaraq avtobus, qatar yoxdur. Şəhərə necə gəlsin? Naxçıvandand yoxsul bir insan 50-60 manat verib təyyare ilə gəlir. Əlavə 30-40 manat verib şəhərə gəlmelidir. Onun Bakıya gəlişi 100 manat oldu. Bu, xarici turistlərə də aiddir. Ökənin imici üçün çox vacib məsələdir. Biz ictimai nəqliyyatın vətəndaşa xidmət edən mədələ getirilməsini təmin etməliyik".

Nicat

"Şəhidlər xiyabanları haqqında" xüsusi qanun qəbul edilsin

"Xalqımız Şəhidlər xiyabını məzarlıq və kütłəvi dəfn yeri deyil, qəhrəmanlığın ünvani, milli kimliyin pasportu sayır. Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatire məkanıdır".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Komite sədri bildirib ki, tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etiq davranışı, o cümlədən, illərdir bir sıra işgal partiyası



təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi "Şəhidlər xiyabanları haqqında" xüsusi qanunun qəbulunu zəruri edir.

"Xiyabanların hüquqi statusunun müəyyənləşməsi, Milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, "milli yaddaş məkanı" statusu daşıyan yerlər haqda yeni hüquqi akt Vətən mühərribəsində Qələbəmizin də əbədi-ləşdirilməsinə töhfə olar. Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranışın qaydaları, memarlıq və abadlıq tələbləri, ziyyət mədəniyyəti və protokolları, elektron bələdçilik və tehlükəsizlik

siyalarını və şəhidlərin xatirəni istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir.

Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmreyiliy qorumaq, etik çərçivələri və dəyərlər üzrə vəhdəti gücləndirmək üçün tam zəruridir. Əgər "Şəhidlər xiyabanları haqqında" qanun olsayıdı, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət etməzdi. Qanun xüsusi günlərdə ziyarətleri protokollaşdırmağa, milli-mənəvi yaddaşın tribunaya çevirən, onu mitinq meydanına döndərən, həkimiyət əleyhinə xalqın emo-

Nicat

Netanyahu:
"İsrail bir daha
Qətərin
suverenliyini
pozmayacaq"



İsrailin baş naziri Benyamin Netanyahu, Qətərin baş naziri Əbdürəhman Əli Tani ilə telefon danışığı zamanı bildirib ki, İsrail bir daha onun ölkəsinin suverenliyini pozmayacaq. O, həmçinin İsrailin HƏMAS-in Doxuda yerləşən qərəgahına zərba endirməsi nəticəsində həlak olan vətəndaşına görə, "təəssüf" etdiyini bildirib.

"Sizi inandırıram ki, İsrailin məqsədi Qətər vətəndaşı deyil, HƏMAS olub. Həmçinin əmin edirəm ki, İsrail bundan sonra sizin suverenliyinizi pozmayacaq"-deyə İsrailin baş naziri bildirib.

Rüstəm Hacıyev

Azərbaycanda bu sahədə vergidən azadolmaların müddəti artırılır

Mənfeət, əmlak və torpaq vergisindən azadolmalar və güzəştərin siyahısı genişləndirilir.


Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin iclasında müzakire edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fealiyyətə məşğül olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fealiyyətdən əldə etdiyi mənfeət 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad ediləcək.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fealiyyətə məşğül olan sənaye parkının rezidenti həmin fealiyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına və torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad ediləcək.

Bunun yanaşı, "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fealiyyətə məşğül olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqəcidi sənədi əsasında həmin fealiyyətin məqsədləri üçün bütün növ malların idxlə 2030-cu ilədək gömrük rüsumlarından azad ediləcək.

Layihədə bildirilib ki, Bakı Gəmiqayırma Zavodu tərəfindən sifarişilərə təqdim olunmuş və inşası hazırlı davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzeşt və azadolmalar əsas götürülməklə tərtib olunduğu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzeşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq sözügedən



müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranır. Layihənin qüvvəyə minacəyi təqdirde Qaradağ Sənaye Parkının gəmiqayırma fealiyyəti ilə məşğül olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzeşt və azadolmalar (mənfeət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixindək) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fealiyyəti ilə məşğül olan rezidenti olaraq Zavodun fealiyyəti üçün malların idxləna tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti "Gömrük tarifi haqqında" Qanununa təklif olunan dəyişikliyə əsasən uzadılacaq.

Müzakirelərdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Nicat

İtalya Azərbaycanın vacib tərəfdəşələrindən sayılır

İtalyanın Prezidenti Sergio Mattarella Azərbaycanda rəsmi səfərdədir. Azərbaycan və İtalya prezidentləri dünən mətbuatı bayanatları çıxış ediblər.

Adalet.az xəbər verir ki, Milli Məclisin deputati Vüqar Bayramovun sözlərinə görə, İtalya Azərbaycanın vacib tərəfdəşələrindən hesab olunur.



Deputat qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub. Azərbaycan və İtalya arasında en böyük ticarət dövriyyəsi isə 2022-ci ilə qeydə alınıb ki, bu, 18 milyard 122 milyon dollarlardır.

"Bu keşkin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlı idir".

V.Bayramov bildirib ki, 2024-cü ilə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24.0 faizi İtalyanın payına düşüb. Eyni zamanda söyləyib ki, Azərbaycan xüsusən də enerji məsulları Avropa bazarına İtalya vasitəsilə ixrac edir:

"Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyəti hissəsi İtalyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtalya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcmində birbaşa təsi göstərib. Belə ki, Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ilə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. İkinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql edilecek mavi qazın əhəmiyyəti hissəsi məhz İtalya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındaki iqtisadi münasibətlərin növbəti dövrde də inkişaf edəcəyindən xəbər verir". Milət vəkili, dövlət başçılığının qarşılıqlı səfərlərinin iki ölkə arasındaki münasibətlərin dəha də inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirməsi askpektindən kifayət qədər əhəmiyyəti olduğunu vurğulayıb:

"İtalya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işçidən azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. O baxımdan rəsmi səfərlər iki ölkə arasındaki emekdaşlığı dəha möhkəmləndir".

Nicat

"Rusiyada hərbi xidmətə çağırış üçün sağlam gənclər çatışır"

Xəbər verdiyimiz kimi, Rusiyada orduya rekord sayıda əsgər çağırılır. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Sənədə əsasən, Rusiya ordusuna 135 min nəfərin çağırılması nəzərdə tutulur.

Məsələyə bağlı Adalet.az-də danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ukraynada davam edən məharibə səbəbindən Rusiya ordusuna çox ciddi şəxsi heyət çatışmazlığı ilə qarşılaşır:

"Buna görə mövcud olan çox sayıda hərbi məktəbler belə zəruri olan kursant sayını toplaya bilmir və bu da həmin məktəblərde bəzi fakültələrin birleşdirilməsi və ümumilikdə hərbi məktəbin qəbul sayının azalması ilə nəticələnir. Digər tərəfdən isə Rusiyada hərbi xidmətə çağırış üçün sağlam, fiziki cəhətdən normal olan gənclər çatışır və nəticə etibarı ilə bu da Rusiya ordusunda vakant vəzifələrin sayını kifayət qədər artırır".

Ə.Verdiyev bildirib ki, Rusiya ordusunun Ukraynada qarşılaşdığı əsas problemlərdən də biri hücum templərinin kifayət qədər aşağı olması ilə bağlıdır:

"Bunun da səbəbləri şəxi heyətin, xüsusilə də zabit və müddətdən artıq xidmət edən hərbi qulluqçuların çatışmazlığı ilə bağlıdır. Bütün bu problemləri aradan qaldırmak üçün Rusiya müvafiq addımlar atmağa yəni, ilin sonuna qədər 135 min nəfərin orduya çağırılmasını nəzərdə tutur. Bu fərman 18-dən 30 yaşına qədər, ehtiyatda olmayan və hərbi xidmətə yararlı olan Rusiya vətəndaşlarının ordu sıralarına çağırılmasını nəzərdə tutur. Çağırış ilə bağlı Rusiyada özündən çox böyük və genişmiyəsi korrupsiya faktları da mövcuddur ki, bu da bəzən sağlamların ordudan konarda, yararsız və yaxud da qısmən yararsız olanların isə hərbi xidmətə çağırılması ilə nəticələnir ki, bu da ümumilikdə Rusiya cəmiyyətində çox ciddi nərazılıqlara gətirib çıxarırlar".

Hərbi ekspertin sözlərinə görə, güc strukturlarında xidmət edənlərin maaşlarının artırılması belə Ukrayna məharibəsinə gənclərin müddətdən artıq hərbi qulluqçular kimi cəlb edilməsini təmin etmər:

"Şəxsi heyət çatışmazlığı yalnız Rusiya ordusunda deyil, digər güc strukturlarında, hem daxili işlər nazirliyində, hem onlayn tabeliyində olan daxili qoşunlarda, ədliyə nazirliyindən hərbi hissələrində və digər sahələrdə çox böyük vakansiylar var. Bu vakansiylar isə Ukrayna cəbhəsində iştirak edən birləş, hissə və bölmələrindədir. Oradakı vakant vəzifələrin sayı texminən ümumi şəxsi təcəvüllərə 50 faizindən çox qədər çatır. Bu çatışmazlıqlar da birbaşa olaraq özünü döyüş emalıyyatlarında göstərir. Son aylar ərzində biz Rusiya tərəfindən PUA zərberlərinin artmasını müşahidə etsək də, hücum emalıyyatlarında azaşlı şəxsi heyətə malik bölmələrə istifadə edildiyini görürük. Bunlar isə əksər vaxtlarda uğurlu nəticələrə gətirib çıxmırlar. Belə bir genişmiyəsi şəxsi heyətin orduya çağırılması Ukraynada mövcud olan katastrofik şəxsi heyət çatışmazlığını aradan qaldırmak və heç olmasa Dombas istiqamətində qoşunların qarşısında qoşulan vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır".

Vasif ƏLİHÜSEYN



Faiq QISMETOGLU
faiqqismetoglu@box.az

Əlisəmid Kürü ölməyə qoymayaq...

İstedadlı şair Əlisəmid Kürə tanışlığımızın, dostluğunuzun tarixi 45 ildən çoxdur. Bizi uşaqlıq və teləbə dostum, böyük şair Vaqif Bəhmənin tanış edib. Bir dəfə Vaqif Bəhməni ilə İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) görüş keçirildi.

Görüşün teşkilatçısı professor, rəhmətli Taryel müəllim və Əlisəmid Kür idi. Onu da deyim ki, tələbələrlə olan bu görüş çox möhtəşəm keçdi. Ve alqışlar kəsilmək bilmirdi... Nə isə... Elə o vaxtdan Əlisəmidlə dostluğumuz başladı... Və biləndə ki, Vaqif Bəhmənin yaxın qohumuyam, mənə olan hörməti ikiqat artdı...

O illərdə çox tanınmış şair ve yazıçı Vaqifə görə mənə hörmət bəsləyirdilər. Mən də təbii ki, o etimadi doğrudurdu... Əlisəmidin həm özü, həm də poeziyası heç kimə bəzəmir, ancaq özü nə oxşay... O, nadir şairlərdəndir ki, kiminsə "quşun" göturməyib, hansısa, vəzifəli şəxsin qarşısında əyləməyi. Haqsızlığa, ədaletsizliyə qarşı həmişə üşyan edib və hətta bilib ki, buna görə onu incidəcəklər.

Cox xalq şairinin, xalq yazuçisinin deyə bilmədiyi həqiqəti Əlisəmid Kür deyib. Və hansı vəzifədə olubsa, istedadlı gəncləre "yaşıl işq" yandırıb. Xaqqanı Ayxanı istedadlı şair kimi çoxları tanıyırdı, amma çap eləmirdilər... Əlisəmid qabağa düşdü, mücadilə apardı və onu Azərbaycan oxucularına tanıtdı! Onlara belə fakt gətirə bilərəm ki, Əlisəmid Kür istedadlı gənclərə temənənasız arxa durub. Tez-tez Aqil Abbasın yanına gəlirdi və Aqil müəllim de onun problemlərini həll edirdi.

Sonra da o, Aqil Abbası öpüb, "dədə, çox sağol", - deyirdi! Son bir neçə aydır ki, Aqil müəllimin yanına gəlmirdi. Sən demə, səhhətində problemlər varmış. Onu ağır vəziyyətdə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə çatdırıblar. Bir neçə gün sonra isə Klinik Xəstəxananın reanimasiya şöbəsinə köçürüblər. Onunla ilk maraqlanan dostumuz və qardaşımız, Beynəlxalq Avrasiya Mətbuat Fonduñun sədri Umut Rəhimoğlu olub.

Xəstəxananın baş həkimi ilə istedadlı şair Əlisəmid Kür ziyanət edib. Umud müəllim deyir ki, onun səhhətində müsbət irəliliyə hiss olunur və dualarımızı şairdən əsirgəmeyək.

Əlisəmid Kürün səhhətinin ağırlaşması tek onun ailəsini deyil, ədəbi-ictimaiyyəti də çox narahat edib. Ona görə ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, şairləri, yazuçuları Əlisəmid Kürün səhhətinin nəzarətə götürülməsi üçün Birinci vitse-prezident, Heydər Əliyev Fonduñun sədri Mehriban xanım Əliyevaya müraciət ediblər. Cənubi Mehriban xanım səhhətində problem olan bütün ziyalıllara, şairlərə, yazuçılara, sənət adamlarına kömək edib. Əlisəmid Kürün bir misrası yadına düşür: "... Adam cibindən üzüyür..." Bu dəfə Əlisəmidin cibi yox, qərbi, iq dünyası üzüyür...

Gəlin, onu üzüməyə, ölməyə qoymayaq!!! Önce Əlisəmidə Allah kömək eləsin və qardaşımız Umut Rəhimoğluñun sözüne qüvvət, dualarımızı ondan əksiltməyək!!!

Bahalığı yaradan kimlərdir?

Əlbəttə, bu suala birmənali cavab vermək mümkün deyil. Ən azindan ona görə ki, ölkəmizdə tez-tez həm ərzaq, həm kənd təsərrüfatı, həm də sənaye mallarının qiymətləri baalasır.

Məsələn, qarabaşığın bir kilogramın bir ay əvvəl bir manata alındıq, indi onu 1 manat 20 qəpiye alıraq. Hələ ola bilsin, bir aydan sonra qiyməti daha da artsın. Eyni zamanda iki-üç ay bundan qabaq ölkəmizə xaricdən idxlə olunan 5 litlik zeytun yağı 47 manat idi. Indi isə 60 manat! Noldu, birdən - bira onun qiyməti 13 manat qalxdı! Bunlar kim və niye bahalaşdırır? Bu, görünməyən əller nə vaxt kəsiləcək! Suallar çoxdur, amma ona düzəməlli cavab verən xoşdur. Təkcə ərzaq malları, yaqlar deyil, bütün bostan-tərəvəz məhsullarının qiymətləri bahalaşır. Azərbaycanda elə bil ki, Kənd Təsərrüfatı Nazirliyi yoxdur. Və bazarlarda ucuzluq yaratmaq üçün heç bir addim atmır. Sovet dövründəki kooperativ ticaret bərpə olunmalıdır. Dövlət ucuz qiymətə fermərdən həmin məhsulları almalı və əhaliyə də ucuz qiymətə satmalıdır. Yoxsa, alverçilər həmin məhsulları qəpik-quruşa alıb, getirib camaata üç-dörd manat baha qiymətə satmaz. Məhsullar beş-altı əldən keçir. Kəndli qalır kənardı, alverçilər qaz vurub, qazan doldururlar. Bu nə vaxt qədər belə olacaq? Bu sualın cavabını biz yox, aidiyəti qurumlar verməlidirlər!

EMİL FAİQOĞLU



ƏDALƏT •

3 oktyabr 2025-ci il

Dəmir yol çörəyi günbəgün "ariq" layır...



Bu gün ölkəmizdə müxtəlif növlü çörək və çörək məmulatları hazırlanır. Heç şübhəsiz ki, çörəklərin çeşidləri nə qədər çox olsa, aliciları da artar. Bunu hamımız yaxşı bilirik.

Amma onu bilmirik ki, bu çörəklərin bəzi növlərinin alicaları artandan sonra onun istehsalçılarından suis-istifadə edib keyfiyyəti və çəkisini aşağı salırlar. Sovet dönməmində meşhur olan dəmir yol çörəyinin etridən və dadından doymaq olmadı. Bir neçə ay bundan əvvəl dostum, professor Şahbaz Musayev dedi ki, mən yeməyə dəmir yol çörəyi almışam. Soruşdum ki, dadi necədir, əvvəlki kimi etirildirmi! Dedi ki, yaxşıdı. Elə mən də həmin gündə dəmir yol çörəyi alıram.

Gördüm, əvvəller olduğu kimi bir qədər də dadlı deyil, ancaq o biri çörəklərdən daha yaxşıdı. Bu gün professor Şahbaz müəllimi "Ballı" marketdə gördüm. Yenə dəmir yol çörəyi alırdı.

Çörək yaxşı olmagma yaxşıdı, lakin çəkisi azalıb. Mən də zərafatla dedim ki, müəllim, yəqin dəmir yol çörəyi "ariq" layib. Gərək onun istehsalçıları onu "ariq" lamağa qoymasınlar. Çünkü çörəyin çəkisi və keyfiyyəti aşağı düşəndə onun alicaları da azalır!

Xanım sürücülərdən ehtiyatlı olun...

Bu fikri biz kişi sürücülərdən tez-tez eşidirik. Amma məsələnin bir tərəfi də var ki, guya kişi sürücülərinin hamısı avtomobili yaxşı idarə edir. Əlbəttə, buna da birmənli yanaşmaq olmaz. Ancaq bu gün giley-güzər qadın sürücülər barəsindədir.

Sürəcü Həmid Məmmədov deyir ki, mən avtomobil idarə edəndə qadın sürücülər gören kimi çox narahat oluram. Çünkü onların eksəriyyəti yol hərəkəti qaydalarını bilmir və neqliyyat vasitələrini necə gəldi idarə edir, qəza vəziyyəti yaradır. Ona görə də, çalışıram ki, onlara rast gələndə ehtiyatlı olum. Belə ki, onların iştirakı ilə defələrlə baş verən qəzaların şahidi olmuşam. Xüsusi də, yağışlı havalarda onların təcrübəsizliyi həmin an özünü bürüze verir. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin ictimaiyyətə əlaqələr bölməsinin rəisi, polis kapitanı Təogrul Nəsirli deyir ki, qadın və kişi anlaşımlı yoxdur, təcrübəli və təcrübəsiz sürücüler var. Birmənli demək olmaz ki, bütün qadınlar və bütün kişiler avtomobili təhlükə idarə edir. Avtomobili təhlükəli idarə edən kişi və qadın sürücülər də az deyil. Elə qadın sürücü var ki, avtomobili kişi sürücüdən çox yaxşı idarə edir. Əlbəttə, her şey sürücünün təcrübəsindən, mədəniyyətdən və yol hərəkəti qaydalarına düzgün eməl etməsindən asılıdır. Ona görə də, qadın və kişi sürücülər hər ikisi zəhmət çəkib yol hərəkəti qaydalarına eməl etsinler. Bax, onda qaydaların pozulması azalar, yol-neqliyyat hadisələri isə çıxalmaz!

Quyruq yağı...

Bir çox həkimlər deyirlər ki, quyruq yağı yeməyin, o, insana ziyan və tərəkibində xolesterin var. Bunu bizim həkimlər deyir. Amma dünyaşöhrətli türk həkimi Canan Kaya bu baredə başqa fikirlər səsləndirir.

Canan Kaya deyir ki, quyruq yağı qədər insana xeyrli az yaqlar var. İmkən daxilində ondan bol-bol istifadə edin! Qarğıdalı, günebaxan və digər heyvan mənşəli yaqlardan quyruq yağı daha keyfiyyətli və təhlükəsizdir. Onun tərkibində deyildiyi kimi, insana ziyan olan heç bir element yoxdur. Bəzən deyirlər ki, onda xolesterin var. Bu da yalan sözdür. Mən demisəm və yəna deyirəm ki, quyruq yağı insana xeyrli və ona güc-qüvvət verir! Onu da qeyd edək ki, bu gün ölkəmizin market və mağazalarında menşəyi bilinməyen və özü de keyfiyyətsiz yaqlar satılır. Hətta onların bir çoxu televiziya kanallarında reklam olunur. Sizsə, reklama yox, Canan Kaya kimi vicdanlı həkimlərin tövsiyələrinə qulaq asın və quyruq yağından ürəyiniz istədiyi kimi istifadə edən, cənubi onun insan səhəti üçün heç bir qorxusunu yoxdur!



Maqintofonun səsini ucaldan sürücülər...

Bu gün Bakıda bəzi sürücülər idarə etdikləri avtomobillərə ictimai asayışi pozaraq maqintofonların səsini artırır, musiqilər ucadan səsləndirilir və bununla da cəmiyyətin və

insanların böyük narahatlığına səbəb olur.

Təbii ki, bu cür qanun pozuntusuna görə, belə sürücülər barəsində inzibati Xətalar Məcəlləsində mesuliyyət nezərə tutulub. Heç şübhəsiz, belə hərəkətlər yol verən sürücülər gec-tez cərime ediləcəklər. Bakının mərkəzi küçə və prospektlərində, elecə də Yeni Güneşli qəsəbəsində belə sürücüləri hər an görmək olur. Xüsüsile də, gənclər belə xoşagelməz hərəkətləri ilə sanki "qəhrəmanlıq" edir, insanların hissələri, əsəbləri ilə oynayırlar. Əlbəttə, polis belə faktlar və hadisələrlə rastlaşmamış deyil. Ona görə də, sahə müvəkkiləri, post-patrol xidməti və Çevik Polis Alayının əməkdaşları ictimai asayışi pozan belə sürücülərə qarşı sərt mövqə tutmalar, onları inzibati məsuliyyətə cəlb etməlidirlər. Aydınndır ki, bu cür ciddi addimlər ictimai asayışi pozan sürücülərə bir dərs olar!

Daşdan süzülən su...

Heç kimə sərr deyil ki, Bakıda əhaliyə verilən Kürün suyu bir qədər də təmiz deyil. Düzdür, o suya müxtəlif texnologiya ilə dəfələrlə təmizləyirlər, amma yenə onun tərkibində ağır metallar və digər birləşmələr qalır.



Ona görə də, bu suyu mütəxəssislər qaynatmadan içməyi məsləhət görmürənlər. Bir çox insanlara, daşdan hazırlanmış xüsusi avadanlıqdan istifadə edirlər. Məsələn, mənim yaxın dostum, tanınmış jurnalist, Lətif Süleymanlı daşdan bir avadanlıq düzəldirmişdi. Hər gün icdikləri suyu bu avadanlıqdan süzürdü. Süzülmüş suya baxırdın bulaq suyu kimi təmiz və sərin idi. Hətta o, suyu çiy halda içirdi. Deyirdi ki, bu avadanlıqdan süzülən suyu içəndən sonra ne böyreyimzdə kirsatalı oldı, nə də daş. Bu sudan dəmlənən çayın da dad ləzzətli idi. İndi çox adam bu daş avadanlıqdan istifadə edir. İmkəni olanla isə mənzillərdə şirkətlərə daha müsər avadanlıqlar quraşdırır. Düzdür, o avadanlıqlar bahadır, amma onu evlərində quraşdırır. Ancaq gelin, onuna razılaşaq ki, əhalinin ekşər hissəsi Bakıda Kürün suyunu süzülmədən içir. Elələri də var ki, krantin ağızına pambıq qoyur və suyu ondan süzbür işir. Hər haldə, Bakıya gələn su təmiz olsa, əhali bu qədər narahatlıq keçirməz və əlavə xərcə düşməz!

Hava dəyişkənliliyi...

Hələ payızda bir neçə həftə qalmış respublikamızın ərazisində havalar dəyişdi. Yeni temperatur müsbət 30 dərəcədən 20-15 dərəcəyə düşdü. Öləkə ərazisində leysan yağışlar yağda, hətta bəzi dağlara və dağətəyi yerlər qarda yağdı.



Və biz Allahın, təbətin işlərinə qarşı bilmərik. Amma özümüzün elimizdə olan bəzi imkanlardan istifadə etməliyik və belə dəyişən hava şəraitində özümüzü respiratr viruslardan və müxtəlif xəstəliklərdən qorunmalıyq! Təbii ki, hava şəraiti ilk növbədə uşaqlara və yaşlı insanlara mənfi təsir göstərir. Çünkü onların çoxunun immunitetləri çox zəifdir və qripə, elecə də digər xəstəliklərə başqalarına nisbətən dəha tez yoxlular.

Onu da deyək ki, havalar soyuyandan uşaqlarda və yaşlı insanlarda qızdırma ilə müşayiət olunan xəstəliklər yayılıb. Həkim-terapevt Gülnarə Məmmədova deyir ki, hər il ölkəmizə qrip əleyhinə peyvəndlər getirilir. Sentyabr və oktyabr aylarında immuniteti əzf olan insanlar bu peyvəndi birmənli olaraq vurdurmalıdır. Xüsüsile də, uşaqlar və risk qrupuna daxil olan yaşlı insanlar mütləq peyvənd vurdurmalıdır.

Cox təəsüf ki, ekşər insanlar həkimlərin məsləhət və tövsiyələrinə qulaq asmır və nəticədə tez-tez qripə yoxlular. Həkim-qeyd etdi ki, Nazirlər Kabinetin koronavirusla bağlı karantin mündətini yanvarın 1-ne kimi uzadıb. Deməli, bu xəstəliyin kökü hələ tamamilə kəsiləcək. Onu görə də, insanlar qapalı yerlərdə olarkən ehtiyatlı əldən verməmeli və maskalardan istifadə etməlidir. Bununla yanaşı, gigiyenik qaydalara da, ciddi əməl olunmalıdır!!!



EMİL FAİQOĞLU



ƏDALƏT •

3 oktyabr 2025-ci il



Ezizə İSMAYILOVA

Mehriban Ələkbərzadənin quruluşunda "Baş" tamaşası: Premyeradan qeydlər

Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.

Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf edilib.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Məməkdar inçəsənet xadimi, Dövlət mükafatı laureati Mehriban Ələkbərzadədir.

Əslinde bu, tamaşaçı ikinci baxışım idi, cümlə iyun ayında baş tutan ictimai baxışında iştirak etmişdim. Premyera ictimai baxış zamanı beynimdə sual kimi qalan bəzi məqamlara da aydınlıq gətirmiş oldu və məhz bu gün öz təssüratımı bölüşmək istəyi yaratdı.

Şəxsi baxış bucağımdan doğan mülahizərimə keçməzdən əvvəl xüsusi vurğulamaq istəyirəm ki, teatr biliciləri, necə deyərlər, "qüsurlarına baxmasınlar". Bu, sıradan bir tamaşaçı baxışı, tamaşaçı təssüratıdır - heç bir halda bu sahədə söz sahibi olmaq göstəricisi deyil...

Şəhənə əsərində tekçə tarixi hadisələr deyil, həm də metafizik müstəvi önləndirilməsi üçün janr olaraq "Baş" tamaşası tarixi-metafizik dram janrındadır.

Bir məsələni vurğulamaq istərdim, səhənə əsəri tamaşaçısından müəyyən hazırlıq - ən azı, tarixi hadisələrin xro-

yalnız mövcud tarixi hadisələri səhnədə canlandırmış deyil, həm də "insan - həkimiyət - işgalçı" münasibətlərini simvolik planda tamaşaçıya çatdırmaqdır. Bu mənada tamaşa həm tarixi, həm də fəlsəfi məna daşımış olur.

Zənnimcə, rejissorun əsərə bu cür

daha dolğun carlandırması - psixoloji gərginlik, daxili parçalanmalar, qərarsızlıq, gərginlik və həyəcan tamaşaçıya yüksək peşəkarlıqla təqdim olunur. Heç bir aktyor tamaşaçı gözündə yayınmir. Maraqlıdır ki, səhnədə baş rol, ikinci, üçüncü dərəcəli, epizodik rol anlayışı yoxdur - sanki səhnənin en ön planında olanından, en son planında olanına kimi hamı baş roldadır.

Baş veren hadisələr fonunda bəzən elə təessürat yaranır ki, rejissor səhnədə yer alan bəzədə aktyor yanaşı, bəstekarı da, işçiqini da, rəssamı da, hətta bəzi məqamlarda tamaşaçı ilə göz teması zamanı səhnədə yaranan sükütu da danışdırıb.

Səhnədə sərgilanən özünəməxsus aktyor oyunu ilə yanaşı kostüm, işıq, dekorasiya, musiqi və bütün digər elementlər tamaşaçı tarixi hadisələrin merkezine aparmağa, səhnənin emosional yükünün daha da gücləndirilməsinə xidmət edir ki, bu da tamaşanın repertuarı uzun müddət xüsusi yer tutacağına şübhə doğurmur.

Əlbette ki, hər bir tamaşanın uğuru həm də aktyor seçimə bağlı bir məsələdir ki, "Baş"da da bu seçim, el dilində desək, obrazların boyuna biçilmiş şəkilədir.

Yeri gəlmışken, M.Ələkbərzadə həm də aktyor seçimində olduqca prinsipial yanaşma sərgileyen rejissor kimi tanınır. Hətta bununla bağlı müsahibələrinin birində belə bir fikir səsləndirilmişdi: "Mən hətta şəxşən danişmadığım aktyoru belə baş rola dəvət etmişəm. Münasibətim yaxşı olmasa da, istedadlırsa, aktyoru istedadına görə qiymətləndirmişəm. Mən bu prosesdə öz şəxsi prinsiplərimdən keçərəm, tamaşanın uğursuz olmasını keçmərəm. Mən tamaşa naminə hər şey edərəm. Tamaşa menin üçün ən ali nəticədir".

Görünür, bu ali prinsip "Baş" tamaşasında da öz sözünü deyə bilib. Belə ki, 30 nəfərlik aktyor ansamblında yer alanlar - Xalq artistleri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Məməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnər Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov və digərlərdir.

Nizam pozulmasın və diqqətdən kənardan qaldıqlarını zənn etməsinə deyə, tamaşanın uğurlu alınmasında əməyi keçən quruluşçu rəssam, Məməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssam Vüsal Rəhim, işıq üzrə rəssam Rafael Vaqıfoğlu, bəstəkar Azər Hacıəsgerli,

mizanlı səhnələr tamaşaçının özünü bir növ hadisələrin mərkəzində hiss etməyə və düşünməyə vadar edir - əslində kimdir, nədir İblis?...

Bənzər rejissor yanaşması "Baş" tamaşasında da müşahide olunur desəm, yeqin ki, sehv etmiş olmaram.

Real tarixi obrazların gerçəkliliyi, metafizik səhne elementləri, vizual baxımdan səhnədə işıqların quruluşu, dekorasiya və geyim vasitəsilə dövrün estetik atmosferinin yaradılması, nəhayət haki-



miyyətin zoraklılığı və fərdin faciəsi arasında dramatik toqquşmalardan doğan psixoloji gərginlik "Baş" tamaşasında da tamaşaçıları rejissorun ünvanlaşığı "Əgər baş yoxdursa, bədən hara gedə bilər?" və ya "Biz kimik - baş, yoxsa bədən?" kimi ritorik suallar ətrafında düşünməyə vadar edir.

Bəlkə də bu səbəbdən M.Ələkbərzadə səhnədə yer alan aktyor ansamblından sadəcə tarixi hadisələrin təqdimat vasitəsi olan obrazlar toplusu kimi deyil, həm də bir rejissor kimi çatdırmaq istədiyi fəlsəfi ideyanın canlı daşıyıcıları kimi istifadə edib. Səhnədə yer alan 30-a yaxın aktyorun hər birinin öz obrazlarını

rejissor assistentləri Ceyran Başaran və Nərimin Həsənovanın da adlarını xüsusi vurğulamaq istəyirəm.

Inanıram ki, "AzDrama"nın 153-cü teatr mövsümündə ilk premyerası olan "Baş" tamaşası uzun müddət repertuarı ən çox izlənilən tamaşalar siyahısında yer alacaq.

Bu gün anşlaqla keçən premyera və susmaq bilməyən tamaşaçı alıqışı da dediklərimə eyani sübüt ola bilər.

Siz həmişə yaradın, əziz adamlar! Siz yaradanda çox MÖHTƏŞƏM OLURSUNUZ!

Oxu.az

Qərar verildi: Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə bu hallarda icazə veriləcək

"Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalar ilə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən həllar və həddlər müəyyənləşdirilib. Sənədə əsasən, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən, yay və qış otlqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 fai-zindən artıq olma-yan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər".



Adalet.az xəber verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Millet vəkili bildirib ki, bununla da 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara bilər:


"Bu kənd təsərrüfatı təyinatlı torpaqlarının iqtsadi baxımdan dəha səməralı istifadə edilməsi baxımdan vacib idi. Çünkü evvələr belə qaydaların olmaması sahibkarlar üçün xüsusi çətinliklər yaradırdı. Nazirlər Kabinetinin son qərarı bu çətinlikləri, praktik olaraq, aradan qaldırılır. Yeni qaydalarla görə, torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçidkədə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir".

Vüqar Bayramovun sözlərinə görə, bu qayda torpaqlardan bir-gə istifadəni stimullaşdırıla bilər:

"Çünki, qaydalara əsasən, üzərində əsaslı tikili olan və ərazisi 5 hektardan az olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə birləşdirildikdən sonra yaranan vahid torpaq sahəsində tikinti əmsali həmin əsaslı tikilinin sahəsi çıxılmacula müəyyən edilir. Hazırda aqrar sektorda ən ciddi çağrışlardan biri de ümumi torpaq sahəsi böyük olan təsərrüfatların sayının az olmasıdır. Nazirlər Kabinetinin qərarında əsasən, tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçidkədə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir. Bütövlükdə, yeni qərar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində səmərelliyyətin artmasına səbəb olacaq".

Vasif ƏLİHÜSEYN

Ekspert: "Bu, sərnişinlər üçün böyük dəyişiklidir"



Son bir həftədə ölkə gündəmini zəbt edən məsələlərdən biri de ictimai nəqliyyatda gedişəqqinın artırılmasıdır. Ümumiyyət-lə, qiymət artımı hər zaman əhalilə tərəfindən narazılıq doğurşa da, aidiyati qu-rumlar bu artımın hansı sə-bəbdən baş verdiyini əsas-lı izah etməye çalışırlar.

Mövzu ilə bağlı Adalet.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov qiymət artımının yalnız müasir tələblərə cavab verən nəqliyyat vasitələri üçün keçərlər olduğunu vurğulayıb:

"Qiymət artımı ilə bağlı onu demək olar ki, Bu işlərə bir-başa olaraq Tarif Şurası nəzarət edir. Ancaq görünür, burda bəzi məqamlar var ki, həmin məsələyə nəqliyyat sahəsinə cavablıdır qurum bu prosesləri heyata keçirir. Məsələ on-dədir ki, bu gün Bakı şəhərində və bölgələr üzrə kifayət qə-dər daşınmanı həyata keçirən subyektlər var. Bu da o de-məkdir ki, hansı ki kartla işləməyən avtobuslar var, onlar yə-nə də öz manevrələri edəcəklər. Kartla işləməyən avtobus-lar üçün qiymət dəyişməyəcək. Kartla fealiyyət göstərən marşrutlar isə şəhər infrastrukturuna aiddir. Yeni burda məcbur deyil ki, kimse gedib bahalı avtobus alıb, məkana gətirsin. Bu kimi amillər ölkədə bu və digər formada nəqliyyatda gedişərin tənzimlənməsinə, gedişəqqilərin artmasına dəlalet edir. Burada əsas məsələ sərnişinləşmədir. Qiymət artımına əhalinin belə reaksiyası isə gözlənilən idi. Gündəlik ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün bu böyük dəyişiklidir. Metroda da kifayət qədər rəqabet var, yəni tabelilik var. Demək olar ki, kifayət qədər yeni metros-tansiyaların açılması gözlənilir. Bu sahədə ciddi addim-lar atılır. Ancaq effektivlik hələ çətindir".

Əntiqə KƏRİMZADƏ



ƏDALƏT

3 oktyabr 2025-ci il

**İMAMVERDİ
İSMAYILOV**

imza günü

"Bayquş və Qarovalıçu"

"Nizami
Gəncəvi"
təqdimat
zonası

Saat: 12:00 - 12:45

1-7 OKTYABR | Bakı Ekspo Mərkəzi
10:00-20:00 | Bakı, Heydər Əliyev pr., 515

Rüstəm Hacıyev

**Avropanın
şimalında
müharibə
küləkləri əsir**



Avropanın şimalında, skandinaviya ölkələri səmalarında naməlum pilotsuz uçuş aparatlarının görünməsi, Avropanı təşvişə salıb.

Kütləvi iformasiya vasitələrində geniş müzakirəyə səbəb olan bu hadisədən sonra, bildirilir ki, Danimarka hakimiyyəti tacili olaraq ehtiyatda olan hərbiçiləri səfərbəyi çağırıb.

Yaxın günlərdə, ola bilər ki, digər skandinaviya ölkələti də, analoji addıma əl atısın. Nə baş verir? Avropa Üçüncü Dünya müharibəsi ərefəsinə girirmi?

Polşanın baş naziri Donald Tusk, Barşavada keçirilən "Warsaw Sekurity Forum" təhlükəsizlik forumunda çıxışı zamanı bəyan edib ki, Qərb ölkələri Rusiya qarşı müharibə aparrı ve bu müharibə "yeni növ" müharibədir. Polşanın baş naziri çıxışı zamanı qeyd edin ki, Qərbin içtimayyət liderləri, transatlantik cəmiyyətini məcbur etməlidirlər ki, Rusiya ilə müharibə gələcəkdə deyil, hazırda baş verdiyini fərət sinlər.



"Bu müharibədir. Biz bunu istəməsək-də, bu yeni növ müharibədir, yəni istenilən halda meharibədir"- deyə Tusk bəyan edib.

Polşanın baş nazirinin, eləcə də, digər Avropa dövlətlərinin heyacanlarını başa düşmək olar. Belə ki, hazırda transatlantik cəmiyyət üzvlərinin arasında "çat" yaranması müşahidə olunur.


Bir çox ölkələr Ukrayna münaqişəsinə cəlb olunmağın əleyhinədir. Svetopanın dotsiyası hesabına yaşayın və həsrədə Rusiyadan neft slsn iki Avropa dövlətindən biri-Macarıstanın baş naziri Viktor Orban, ABŞ prezidenti Donald Trampin "Ukraynanın işgal olunmuş ərazilərini özüne aaytarmaq imkanları var" sözlerini şərh edərək bildirib ki, "məsələ artıq Rusyanın xeyrinə həll olunub". "Tramp bununla bağlı mənim fikrimi soruşanda, mən ona dedim ki, məsələ arṭiq qapanıb, Rusiya qalib gəlib".

Macarıstanın baş naziri, hətta bir azda irəli gedərək bəyan edib ki, artıq Ukraynatı suveren dövlət hesab etmir, çünkü ərazisinin beşdə-birini itirib.

Rusiya ilə mehriban münasibətləri olan Sloveniya təxminən Macarıstanla eyni fikirdədir. Ukraynaya yardım etməyin əleyhinədir.

NATO-ya üzv dövlətlərin əksəriyyəti isə, özləri Rusiya ilə müharibə etməkdən çəkinsələrdə, Ukrayna müharibəsinin davam etməsinin tərəfdarı kimi çıxış edirlər.

Müharibənin davam etməsini istəyən "gözə görünməz üçüncü qüvvələrində" olması vəziyyəti bir az da gərginləşdirir. Skandinaviya səmalarında var-gel edən dronlar da, "göza-görüməzlərin" iəla bilər. Yoxsa, müasir texnologiya göydə uçan quşların lələklərini belə saya bildikləri bir vaxta, dronların hansı ölkəyə mənnub olmasını niyə məyyən rdə bilmirlər ki, onu "naməlum obyekt kim" təqdim etsinlər ki?..



Əbülfət MƏDƏTOĞLU
madatoglu@mail.ru

Zamanın sürətinə özəl baxış

*Sənin kimi igidlər tarixi abidədir -
Doğuluğu torpaqda.*

Bəli, Amil, Oktay və digər şəhidlərimiz Tuğlu tərk etmədilər. Torpağı qucaqlayıb yatdlar. ..Sadəcə cismən.

Amma ruhları dolaşdı kendimizi, evlərimizi... Və bir də kənddən oktyabrın son gecəsi qovulan bizlərin olduğu-sığındığı yerləri. Onda gözümüzün önündə ata yurdum yandı, söndürə bilmədim. Onda havalanmış kimi yazdım ki:

*Yandı evim-eşiyim,
Yandı divarım-daşım...
İsit, qoyma üzüyüm,
İsit məni göz yaşıml!..*

Amma göz yaşı da namərd çıxdı. 30 il isitmədi məni. Neçə-neçə doğmam vaxtsız köç etdi bu dünyadan. Atam son nəfəsində:

- Kaş Tuğda basdırı biləydim məni! - söylədi.

Mən isə fərsiz oğul kimi onun son istəyini də yerinə yetirə bilmədim. Bacardığım yazmaq, təsəlli vermək oldu. 30 ildə yazılışların hamisi, mənim dütüncəmə görə, ancaq təsəlli idir. Çünkü bütün yazılar əvvəlində və ya sonunda ən çox işlətdiyimiz "lazım gəlsə", "İnsallah", "Allah qoysa"... və sairə... Və sizin hamınızın bildiyiniz digər sözlər idi. Deməli, övladın kiçik toyununda masabəyi ilə valideynlər də arzu edirdilər ki, inşallah övladımız Tuğda məktəbə gedər, Tuğda toyun edərək və s. Bax sözümüz də, yazımız da bunlardan ibarət idi. Erəməni isə quduz it kimi hər gün ağız atıldı sərhədlərimizə. Düşmən snayperi susmaq bilmirdi. Beləcə 30 il səbr edə-edə, sürüne-sürüne, öle-ölə yol gəlirdik. Qarabağa isə ruhlar qayırdı....

2020-ci ilin 27 sentyabri... 44 günlük müharibə... Təsəvvür edin ki, 44 gün 30 ilin günlərindən nə qədər sürətli, nə qədər cürətli və nə qədər qətiyyətli idi. Biz 30 ildə edə bilmədiyimiz 44 gündə övladlarımız, şəhid balalarımız etdirilər. Onların arasında canımın bir parçası olan polkovnik Anar Şükürov da var. Xidmetdən artıq qulluq keçən Ramin Yunusov da..

Bu şəhidlər Tuğ işğal olanda əl boyda uşaqlar idi... Və mən də hələ illər önce, yəni vətənsizliyin ən ağır zamanında yazmışdım ki:

*Uşaqlarım
Görməsin deyə
gecələr özümü asıram...
Qalıram
Boğula-boğula...
Amma səsimi qıṣıram.
Bax onda
bir anda
düşünürəm, Allah,
qıṣılırsa səsim,
tincixırsa nəfəsim...
Günü-günə
öləziyirsə
arzum, həvəsim
tay onda...
nə demək qalır
mənim kimi oğula?!*

Hərdən elə bilirom ki, zamanın sürətini hesablamaq mümkünür. Mənim bu fikrim kiməsə gülünc gəle bilər. Yaxud da absurd sayilar. Olsun, bundan o qədər də əndişələnmirəm. Çünkü özüməməxsus fikirdir. Necə deyərlər, özüm bilər, Allahım bilər. Amma bir həyat tərzimiz də var, gerçəklilik də var. ondan heç birimiz kənarə qaça bilərik. Bax elə məni də zamanın sürəti ilə bağlı dediyim fikirlərə yönəldən həyat gerçəklidiyidir...

Cəmi bir neçə gün bundan öncə, yəni sentyabrın 27-də biz Anım gününü qeyd etdik. Əslində bu həm də ŞƏRƏF günü idi. Bax o keçirdiyimiz anım gününün beş yaşı var.

Bu beş il o qədər sürətlə keçib ki, biz hələ də 30 il çəkdiklərimizdən ayrıla bilməmişik. Deməli, 30 ilin vətənsizliyi biz qacqın və köçkünlər üçün illərin piyada yeri kimi şey oldu. Nə qədər qovmağa əlaşsaq da, kəndimizdə deyilən kimi, dəhmərəsək də sürəti artmayıb o illərin. Yorğun dəvə kimi başını aşağı salıb gövşək vura-vura ömrümüzü baltalayıb. Aradabir zinqirov səsi də olub - o da ATƏT-in Minsk qrupu gələndə. O səsən min xəyalı düşmüşük. Elə bilmışik ki, gəliblər bizi evimizə qaytarmağa... Amma onlar gəlib tut arağından icib, donuz kababından yeyib, bizim də qoltuğumuza qarız verib, çıxıb gediblər. Deyiblər oturun, gözləyin qarız düşüb sınınmasın. Məlumdur ki, səbrin də həddi var, gözləməyin də! Bu yerdə yadına Ali Baş Komandanımızın məşhur sözləri düşür:

- Bizim səbrimiz hüdudsuz deyil!!!

Həqiqətən səbrimiz daşdı. Və 2020-ci ilin 27 sentyabrında daşan səbr vulkana, sunamiyə çevrildi. Xalq ayağa qalxdı. Sərkərdə ordu-nun yanında oldu. Dəmir yumruq başlıqla endi. Və yenə də...

Birinci Qarabağ müharibəsində doğulduğum kənddə ilk şəhid olanlardan biri - dayım oğlu Amil və atamın dayı nəvəsi Oktay oldu. Oktay şəhid olan günü yeganə övladı doğuldu. Onu torpağa tapşırıq, xanımını doğum evinə. Amilin isə həmin gün nişan xoncası bağlı qaldı. Balaca bir kənddə neçə-neçə şəhid verdik.

*Yaddaşimdə yazılıb
kirpiyimdə asılmış
Şəkilinə baxa-baxa
qarşında baş əyirəm.
Sənə "qardaş" - deyirəm.*

*Məndən güclü, döyümlü,
Məndən dizi bərk qardaş.
Biz indi didərginik -
Sən etmədin tərk, qardaş,
doğulduğun torpağı.*

*Ölümün gözlərində şəklini görə-göre
O namərd güllələrə -
"Ana" - deyib bir kərə
Sinəni nişan verdin.*

*Məzarın yad əllərdə,
Ruhun əsir deyildir.*

Bu şeir mənim ümidsiz, ələcsiz qaldığım anımların diqtəsi idi. Bu elə diqtə idi ki, mənə həyatı haram edir, yaşamı absurdə çevirirdi. Heç kimə heç nə deyə bilmirdim. Üstüme yeriyənlərə sadəcə susub baxırdım. Çünkü onların haqlı və ya haqsız olduğunu hamı biliirdi. Biliənlər də susurdu. O susqunluğu dəmir yumruq pozdu!..

Bu gün isə mən bir-bir adları ya-zib doğmaların ürəyinin qaysağı qoparmaq istəmirəm. Çünkü adlar sadaladıqca qələbəmiz sevincli göz yaşına bürünür. Mən isə göz yaşını heç vaxt sevmədim. Hətta o, mənə sevinc bağışlaşa da! Çünkü mən sevincdən ağlayanda danışa bilmirəm, boğuluram, dilim dolaşır. O dolaşan dilimlə, hicqiran nəfəsimlə birçə onu demək istəyirəm ki, kaş həyatımızın uğurlar yüklü illəri 44 günün süretində olsun, cürətində və qətiyyətində olsun. Onda biz şəhidlərimiz də, qazilerimiz də haqqını daha tez, daha layiqli şəkilədə ödəye biləcəyik.

*Bu payız ömrümün baharı oldu,
Gözü aydın olsun torpağın, daşın!..
QƏLƏBƏ əbədi vüqarı oldu -
Sildi Qarabağın gözünün yaşın!..*

*Səksəndi bu yurdun kövrək ürəyi,
Açıq mündə ilə nurlu sabah!
Çıxardıb əynindən işğal köynəyin -
Xanın kəndi oldu İLHAM şəhəri!*

*Axır ki, duruldu yurdun səməsi -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıldı yaralarına!*

*Qırurə bələndi Vətən büsbütün,
Ürəyim fərəhdən dalğa yarırı...
Bayraq da yerinə qayıtdığıçın -
Sonsuz fəxarətə dalğalanrı!!!*

Bu şeiri bayraqımız Xankəndinə sancılarda qələmə aldım. Özü də böyük sevgi və qürurla. O sevgini və o qüruru mənə şəhidlərimiz, qazilərimiz, silaha sarılan Vətən oğulları və bir də Dəmir Yumruq bağışlamışdı. Məhz bu anı yurdusuz yaşayınlar, torpağı işğalda olanlar, şəhid acısını yaşayanlar daha dəqiq duya bilirlər. Təbii olan bu prosesin mahiyyətində isə bütün Azərbaycan özünü ifadə edir. Çünkü bütün Azərbaycan 30 il eyni acını bölüşmüş, eyni əzabı yaşamış, eyni ümidi alışdırmağa, yandırmağa çalışmışdı. Nəhayət, yerdə qalmayan şəhid qanları Vətən torpağında çıçək açdı. Bənövşələr kimi, qərenfilər kimi!..

Bəli, biz 30 il gözləsək də 44 gündə kimliyimizi sübut edə bildik. 200 ildən artıq zaman kəsiyində torpaqları yağmalanan bir xalq 44 gündə Azərbaycan şəhərlərini bütövləşdirə bildi. Bu, üçrəngli bayraq altında döyüşə gedən ərenlərin, bir də onlara yol göstərən, onların yanında olan sərkərdənin şücaəti idi!..

... Bilmirəm, zamanın sürəti ilə bağlı ağılımdan keçəni izah edə bilmədim? Və siz mənimlə razılaşdırınız mı? Hər halda bu da mənim üçün maraqlıdır...

DOSTLARIN GÖRÜŞÜ



2025-ci il oktyabr ayının 01-də böyük şair Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə "Dostların görüşü" adlı toplantı keçirilmişdir. Toplantıda Türk Dövlətləri Parlamentlərarası Assambleyanın nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Milət vəkili Cavanşir Feyziyev açaraq Bəxtiyar Vahabzadənin yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında əhatəli məlumatlar vermişdir. Sonra Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Milət vəkilləri Əli Məsimli, Vüqar Is-

gəndərov çıxış etdilər. Gənclərə Yardım Fondu nümayəndəsi Eldar Kərimov, Bəxtiyar Vahabzadənin ev müzeinin direktoru Elşən Zəkeriyəbəyli, Azər Məmmədov, Təhminə Bakiyeva, Şahidə Mehdiyeva, Emin Salmanov, Serhat Uysal, Ələsgər Ağayev, Mais Məmmədov çıxış edərək böyük şairin yaradıcılığının çoxsahəliyindən və xüsusile ictimai-siyasi mövvlərindən danışdır.

Azərbaycan Respublikası Yazıçılar İttifaqı Şəki Regional Bölmenin sedri şair Vaqif Aslan Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında əhatəli məruzə ilə çıxış etdi.

Toplantıda Qırğız-Türk "Manas" Universiteti Xarici diller məktəbinin baş müəllimi, şair və tərcüməçi Altınbek İsmailov, Türkiye Böyük Millət Məclisinin üzvləri, Türk Dövlətləri Parlamentlərarası Assambleyanın nümayəndələri Osman Mesten, Mahmut Özer, Filiz Kılıç, Kadim Durmaz, Yunus Em-



re Ünal, Kürşad Melih Sariarslan öz çıxış etdilər. Türkiye Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliliyin ikinci katibi Tevfik Yavuzer, Türkiye İqtisadi və Sosial Araşdırırmalar Mərkəzinin direktoru İbrahim Ertan Yülek, Qafqaz Universitetinin professoru Miftat Durmuş, İstanbul Universitetinin professoru Fethi Gedikli, Daşkənd Tətbiqi Elmlər Universitetinin professoru Kozakboy Yıldاش, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin dosenti Tahir Kahhor, Namanqan vilayətinin "Murabbiy" qəzetiňin baş redaktoru Dil-

barhon Xaydarova çıxış etdilər və Bəxtiyar Vahabzadənin yaradıcılığının, milli mentalitetimizin gələcək nəsillər üçün mayak olduğunu vurğuladılar. Türkiyə Parlamentlərarası Assambleyanın baş katibi Mehmet Süreyya Er, baş katibin müavinləri Fuad Ələkbərov, Saki Sadıqov, Ayınurə Abutalibova, Baurjan Datkayev, Kadir Yaman öz çıxışlarında Bəxtiyar Vahabzadəni türk xalqları lirkasının bayraqdarı adlandırdılar.

2025-ci ildə Bəxtiyar Vahabzadənin 100 illiyinin yüksək səviyyədə qeyd edildiyinə görə, böyük şairin qızı Gülgəz Vahabzadə möhtərem cənab Prezidentimiz İlham Əliyev və Azərbaycanda keçirilən silsilə tədbirlərin təşkilatçılara, iştirakçılara, bütün Bəxtiyar sevərlərə ailələri adından təşəkkür və minnətdərliq etdilər. Tədbirdə Bəxtiyar Vahabzadənin nəvə və nəticələri də iştirak etmişdilər.

P.S. Tədbir Azərbaycan Müəllimlər Institutunun Şəki filialında keçirilib.

**Çingiz Nağıyev,
Şəki**

VAXTI ÖMÜRƏ ÇEVİRƏN ŞAIR

Bu məqamda söhbət Əjdər Oldan gedir

Kitabxanamda başımı qatmışdım. İstəyirdim ki biraz uzaqlaşım son günlərin sıxlıqlarından. Ona görə də məqsədsiz şəkildə, yəni hansı kitabı axtaracağımı əvvəlcədən bilmədən rəfləri gözdən keçirirdim. Bu sıradə onun kitabları diqqətimi çəkdi. Söhbət Əjdər Oldan gedir!

Bəli, bu bir həqiqətdir ki, insan cismən təcrid olunsa da, onun sözü hər zaman azadlıqda olur. Yeni bir anlıq gözünüñ öününe "Nəsimi" filmini getirsiniz, onda mənim dediyimlə razılaşarsınız Hətta Məlikşahın nəvəsi də bütün qadağalara baxmayaq Fəzlinin kitabını oxuyur, şeirlərini əzberləyirdi.

Bu xatırlatmanı mən də bu gün bəlli səbəblərdən müvəqqəti cəza çekən şair dostum Əjdər Olla bağlı yada saldım. Çünkü onun poeziyası, publisistikası hər gün və hər yerde xatırlanır. Öl-kədə keçirilən vətənlə, torpaqla, əsgərlə bağlı ən möhtəşəm tədbirlərdə onun şeirləri səsləndirilir. Bu artıq ruhun, sözün azadlığının bariz nümunəsidir. Və mən də indi kitab rəfimdən əlimi uzadıb götürdüüm "Günebaxan zəmisi" şeirlər toplusunu vərəqləyəndə öncə müəllifin səmimi avtoqrafını gözdən keçirdim. Həmin avtoqrafın yazılıma məqamını xatırlaya-xatırlaya vərəqlədim kitabı. Diqqətimi şairin 2001-ci ilde dəyərli söz adımı, unudulmaz Məmməd Aslana yazdığı "Təselli" şeiri çəkdi. Əjdər Ol Məmməd Aslana yازıldı ki:

Məmməd Aslan gör bir nədən təselli tapır,
əsir düşmüş Kəlbəcərin şəkillərindən.
Bu aq-qara şəkillərdə nə kəklik izi? -
Baş açılmır qayaların şəkillərindən.

Oxşasa da şəkillərin yamac xətrini,
gözü seçmir nərgizlərin sarı satrını.

Bahar gelib, gül iyini, yarpız ətrini
Necə alsın şəhidlərin əklillərindən!?

Bir dünya var o da onun başına dardır,
Nisgilini sürütləyib dalınca dartır,
Danışdıqça qanı qalxır, şəkəri artır,
Cinqır çıxmır millətimin vəkillərindən.

Bəli, bu şeir 19 il əvvəl, yəni 2020-ci ilin 27 sentyabrından öncə yazılmışdır. Hamımızın içimizin qan ağlayan, həsrətimizin tüğyan edən zamanında. Məhz onda Əjdər Ol unudulmaz Məmməd Aslanın Kəlbəcər nisgilini misralımadı, şeire çevirmişdi. Bu gün bir oxucu olaraq həmin o nisgilin mahiyətini şair qələminin sözə çəkdiyi şeir adlı şəkildə görmək, hiss etmək adamı kövrəltse də, həm də bir yaşamı unudulmaz edir. Yeni yaddaşımızı təzələyir.

Həqiqətə söykənib demək istəyirəm ki, insan sıxlığında, darıxanda, yüklenəndə, anlaşılmayanda, haqsızlıqla qarşılaşanda canından da bezir, zamanandan da küsür, vaxtdan da inciyir. Və sənə elə gelir ki, vaxt yerində donub, saatın əqrəbləri fırlanır. Amma gerçəkdə bu belə deyil. Zaman adlı deyirman öz işini görür. Görülən əvveldə dediyim halları yaşayan bəndə üçün görünməzdir. Şair isə əksinə, vaxtin, zamanın bütün cizgilərini, ilmələrini, naxışlarını qələmin ucu ilə durğu işaretlərdən tutmuş sözə qədər köçürüb illir. Ele Əjdər Ol da "Vaxt getmir ki..." şeirində bax mənim sizə çatdırmaq istədiyim məqamı poetik fikir edib və ya zib ki:

Payız soldu... qış qəfil şaxta vurdu,
Qaranuşlar uçub gəldi, yuva qurdur.
İndi də yaz baş qaldırır puçur-puçur,
Vaxt getmir ki... Vaxt ya qaçıır, ya da uçur!



Gerçək budur, reallıq budur. Vaxt həqiqətən bizi gözləmir. O, ya qaçıır, ya da uçur. Biz isə ona çatmağa, onulla birlikdə olmağa cəhd edirik. Bacaranımız, cəld tərəpənəmiz yapışır vaxtin ətəyindən.

Bizlər də ona ya sevinclə, ya da qışqanlıqla deyirik ki, zəmanə adamıdır. Vaxtin qədərini, dəyərini bilir, ona uyğun da yaşayır. Sizi deyə bilmərəm, mən bu deyimlə o qədər də razılaşmışram.

Çünki bəzən vaxtı, zamanı kiminsə, nəyinse şəninə, boy-buxununa, istəyinə, maddi durumuna görə yaşamağa çalışınlardır. Əslində bunlar vaxta, zamana yox, həmin o özlərinin uyğunlaşdırıcıları maddiyyat və mənsəb sahibinə yarınırlar. Bu da olur ömr. Amma Əjdər Ol ömrü tamam başqa prizmadan, başqa bucaq altında şeirə gətirir, şeirləşdirir. Əjdə Ola görə:

Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,

*Canım-gözüm, ömrə elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!*

*Yağlı vədlər, yaman "ayır-buyurlar",
Demə mənə nə ad, nə san qayırlar.
Tez artmağa axı kimi qoyurlar?
Canım-gözüm, ömrə elə budur, bu!*

*Canım-gözüm, ömrə elə budur, bu!
Yarışmağa meydan budur, cıdr bu!*

*Adamsan da incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadani,
Canım-gözüm, ömrə elə budur, bu!
Dadına bax, gör nə şirin daddir bu!*

*Neynəsən də hər gələn gün xoş olmaz,
Adam gedib ağladına qoşulmaz,
Fors eləmə dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömrə elə budur, bu!*

Səni, məni dırı-dırı udur bu!

*Keçmək olmur payızından, yazından,
Üzülsən bir gözəlin nazından,
Əşı, yüz yol mən demişəm azindan,
Canım-gözüm, ömrə elə budur, bu!*

Ürəkdə od, gözümüzdə sudur bu!

*Hər istəkdə, hər diləkdə dügün var,
Nə istəsəm, olmasa da deyin: var!
Əjdər Olsan, kimsən, boş hay-küyün var,
Canım-gözüm, ömrə elə budur, bu!*

Adəm budur, Nəbi budur, Xıdır bu!

Mən də tez-tez xatırladığım bu şeirin ovqatına uyğun olaraq həm özümə, həm mənim fikirlərimə saygı ilə yanaşanlara, xüssələ, şeirin müəllifi, dəyərli şairimiz Əjdər Ola demək istəyirəm ki, həqiqətən ÖMÜR BUDUR! - Biziym yaşıdagımız! Onun bütün mahiyətinə herəmiz öz səviyyəmizdən baxaq. Yəqin ki, bu ömürlə barışarıq.

Əbülfət MƏDƏTOĞLU



CABİR GETDİ BABASI SÜLEYMAN ƏLƏSGƏROVUN YANINA

Bu dəqiqə Süleyman babası ilə Şuşa-da Cıdır düzündə gəzirlər. Mədəniyyətimiz üçün böyük itkidir, özü də bu yaşda.

Qəribə xalqıq, emin-amanlıq içində yaşıdığımıza görə, evimizdə rahat yatdırmıza görə, küçədə rahat gəzdiyimizə görə Azərbaycan polisine borcluyuq. Xoşagelməz bir hadisə ilə rastlaşanda derhal polisə üz tuturq, polisdən imdad diləyirik.

O polisden ki, həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində bu xalqın, bu torpaqların yolunda onlarla şəhid verib. Cinayətkarlarla mübarizədə nəçə-neçə polis öz canından keçib həlak olub. Məhz polisin fədakarlığı nəticəsində emin-aman bir ölkədə yaşayıraq.

Amma bəziləri vaxtile polisdə işlədiyinə görə Cabir İmanov haqqında ağızlarına və



ağıllarına gələni yazırlar. Gedənin dalınca danışmaqdə pərgariq.

Belələrinə yazıçı, əməkdar jurnalist İlqar Əlfioglu cəox ağıllı bir cavab yazib. Mən onu təkrar etmək istəmirəm, amma həmin yazını oxucularımla paylaşırıam.

İlqar ƏLFİOĞLU

Polislər üstümdəki qanı görüb...

1998-ci il idi, yazı yazmamaq barədə verdim. Beşillik vədin müddəti günə-gün bitən kimi, adam içində çıxdım.

Bir-iki gün sonra, söz gəzirdi ki, güclü mitinq var, dedim görüm nə mitinqdi, orda nə da nişاقalar.

Səhəvel metrosuna piyada çatanda baxdım ki, "Azadlıq" meydanına getməyə çalışan camaatın qabağını polis kordonu kəsib, camaatın qışqırğından qulaq batırı. Qəflətən, ara möhkəm qarışdı. Mənim vəziyyətimi təsəvvür edin də: sakitlikdən çıxan, sonuncu mitinqi



Yanvar qırğınından sonra görmüş birisi ola, birdən belə soxa-soxa düşə...

Dəvə nalbəndə baxan kimi gözümüz anlamaz-anlamaz zilləmisdim polislə qarın-qarına durmuş, var gücüylə çığırtısan camaata.

Bixəbər canım, tərs kimi, toqquşmanın düz episentrində, küçənin ton ortasında idim, güya, yolu keçəcəkdik ki, bu dəhsətli yerdən birtərə aralanıram. Təsəvvür edin ki, küçənin bir tərəfində polislər, digərində qan-qan deyən adamlar...

Elə o məqamda, elə bil, camaatın arasından komanda gəldi, kütlə kordonu yarmaq üçün, polisə cumdu. Bir saniyənin içində ara elə qarışdı, it yiyəsinə tanımadı. Bir də onda ayırdım ki, yaşı qırxa yaxın olan bir kürən polis nəfəri düz mənim yanında sürüşüb, tappılıyla asfaltın üstüne yıldı. Qeyri-ixtiyari, onu yerdə qaldırmaq üçün əlimi uzadım. Qolundan yığısaqdam ki, camaatın arasından özünü keçi kimi səkə-səkə yetirən idmançı qiyafəli ucaboy oğlan əlindəki zurpi daşı yerdə uzanmış dayanəksiz polisin düz topasına zərbə çarptı. Yaxın kürən, yarıkəcəl başından qan fışındı. Gədənin ürəyi soyumadı, zərbəsinə bir də endirmək istəyəndə, ciyinimlə vurub, onu da yerə yıldı. Polislərin yaxınlaşdığını görən oğlan yerdən cəld qalxıb, özünü izdihama təpərkər camaata qarışdı...

Polis nəfərini yerdən qaldırdım, qoluna grib, küçənin o üzündəki polis maşınlarından birinə oturdum.

Pencəyim tamam qan olmuşdu. Key-key baxırdım. Başa düşə bilmirdim ki, bu xalq bir-birinin qanına niyə belə susayıb...

Bu an qarşı sakidən dəbilqəli polis nəfərləri qalxanlarını döyə-döyə camaata tərəf addımladılar, bayadın çox casur görünən kütlə parən-parən düşdü, polis onların səkisini çatanda, artıq kimse qalmamışdı. Qalan, küçənin ortasında yeddi-səkkiz taykasəy ayaqqabıydı...

Məni isə, inidə gördüyüüm vəhşilikdən elə bil şimşək vurmuşdu, yerimdən tərəpənə bilmirdim.

Bir də baxdım ki, polislər üstümdəki qanı görüb, mənə cumduclar, yəqin elə bildilər ki, mən də toqquşma iştirakçılarındanam. Gördüm ki, burlara niyə burda olduğunu anlada bilməyəcəm, daha dinmədim.

Qollarımı burub, maşınlarına oturıdular, apardılar yaxındaki polis söbəsinə...

Orda zabitlərdən hansısa mənə gören kimi tanıdı, rəisi lərinə dedi ki, bu oğlan bayaq yaradı polisimizi ölümən xilas elədi, özüm gördüm, pencəyindəki qan da həmin polisin qanıdır...

Buraxıdlar, idarədən çıxmamış, tualetə gibr, pencəyimi təmizlədim. Qapıdan çıxdım, küçəni keçdim, bülvarla fikir içində addımlaya-addımlaya, Azneft meydanına çatdım, oradan da Goburnat bağıyla duz Baksovetə qalxdım, evə səri yollandım...

Gecəni qarışq yuxular məni əldən saldı. Səhər duranda, beynimdə elə, dünənki cavabız sualtı fırlanırdı:

"Görəsən, bu xalq niyə bir-birinin qanına belə susayıb?..."

Sonalar başı dağılmış, adını da bilmədiyim kürən polisi Bakı Sovetinin qapısı ağızında görür, hər dəfə hal-haval tuturdum. İslə yüngül oldun deyə, ora keçirmişdilər.

Bir dəfə mənə başını göstərdi, səkkiz tikiş vurmüşdular. Dedi ki, Allah köməyin olsun, sən olmasaydın öldürəcəkdi məni... Soruşdum ki, bu xəsarətlə niyə təqaüdə çıxmısan, cava-bı belə oldu: "Müəllim, təqaüdə sağlamlığuma görə çıksam, müavini az alacam. Bir çətan kulfətim var, gərək birtərəhər dözüm..."

Bəla-bəla işlər... Siz də, day çox zad eləməyin, olur belə şeylər.

Sonalar kürən polisin başından ölümünə vuran cantaraq gədə yadına düşəndə, hər dəfə öz-özümə deyirdim: "Nə yaxşı ki, ixтиyar o oğlanımın əlinə keçmədi və nə, necə ol-malyditsa, elə də oldu..."

P.S. Şəkildəki Gürcüstan polisidi. Amma nə fərqi var ki, onlar da qarabaladı...

"Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımiram."

Heydər Əliyev

Azərbaycan Respublikasının Şərq və Qərb sivilizasiyalarının qovuşduğu coğrafi bir məkanda yerleşməsi təhsilimizin inkişafı üçün böyük zəmin yaratmışdır. Təhsilimizin ister Sovetlər dönməndə, isterse də müstəqillik əldə etdikdən sonrakı inkişafında ümummilli lider Heydər Əliyevin rolü əvəzsizdir. Həmişə müəllim haqqında çox gözəl sözlər deyilib, müxtəlif ifade

tələblərinə cavab verən zəngin kabinetlər yaradılaraq, şagirdlərin ixtiyarına verilib. Məktəbdə biologiya, kimya, ingilis dili, tarix, ədəbiyyat yüksək zövqle yaradılmış başqa kabinetlər fəaliyyət göstərir. Həmçinin, məktəbdə şagirdlərin bütün təlabatlarını ödəmək gücündə olan zəngin kitabxana da günün tələblərinə cavab verir. Məktəbdə elmi, mədəni tədbirlərin, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylerləri, onlarla görüşlərin təşkil edilməsi gözəl bir ənənəyə çevrilib."

Mən dəfələrlə Yeganə müəllimin obeyktiv, prinsipal, qarışındakı insana hörmətlə yanaşan, müəllim əməyinə yüksək qiymət

Şərafli Müəllim ömrü



səslənib. Ümumiyyətlə, müəllimlik dünyasının ən nəcib peşələrindən biri, bəlkə də birincisidir. Bu yazdığım dəyərlərə cavab veren bacarıqlı müəllimlərden biri də Yeganə Cabbar qızı Məmmədovadır.

O, 1981-ci ildə Bakı şəhərində anadan olub. N. Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji universitetinin İbtidai təhsilin pedaqoqiyası və metodikası fakültəsini bitirib. 2008-ci ildən Abşeron rayon Xirdalan şəhəri 2 nömrəli tam orta məktəbdə fealiyyətə başlayıb. Xirdalan şəhərində yerləşən "Zirvə" liseyində ibtidai sinif müəllimi kimi çalışıb. Həmin liseyde həmçinin ibtidai siniflər üzrə metod-birləşmə vəzifəsini de icra edib. Hazırda Xirdalan şəhərində 11 sayılı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fealiyyəti ni uğurla davam etdirir.

11 sayılı Xirdalan şəhər tam orta məktəb üç ildir ki, fealiyyət göstərir. Məktəbdə davamıyyət və nizam-intizam məsələləri yüksək seviyyədə qurulub.

Şagirdlərde elmə həvəs, vətəne məhəbbət hissələri həle ibtidai siniflərde başlayır ki, bu da onların yuxarı siniflərde da-ha yaxşı oxumaları üçün möhkəm baza yaradır. Bu çətin işin öhdəsindən layiqince gələn məktəbin tədris işləri üzrə direktor müavini Aidiə Ramazanova, ibtidai sinif müəllimləri - Günel Məmmədova, İlhamə Rəsulova, Vüsalə Həsənova və başqaları bacarıqla gelirlər. Məktəbin direktoru Elşən Quliyev məktəb haqqında məlumat verərək dedi:

- "Məktəbimizdə yuxarı sinif şagirdləri üçün dərsler əsasən kabinet üsulu ilə keçirilir və yüksək səmərə verir. Burada günün

verən bir şəxsiyyət olduğunun şahidi olmuşam. Yeganə müəllim şərəfli ömrə yolu keçib. Böyükəkdə olan gənc nəslin təlim-tərbiyəsində zəhməti çoxdur. Yeganə müəllim eyni zamanda gözəl pedagoq, daima təhsildə yenilik axtaran, onu tətbiq edən sərisi, təcrübəli, intellektual biliyə malik olan və sadəliyi ilə fərqlənən bir in-sandır.

Xüsusən, onun müəllimlərə şagirdlərə yanaşma tərzi, münasibəti, qayğılılığı, diqqəti cəlb edir. O, öz sənətinin vurğunu kimi, təhsil sisteminin təkmilləşdirilməsində və inkişafında həmişə seçilib.

Biz də öz növbəmizdə gözəl, səmimi insan, təcrübəli müəllim - Yeganə Cabbar qızını və bütün müəllimləri peşə bayramları münasibətilə ürkədən təbrik edir, cansağlığı, çətin və şərəfli işlərində uğurlar arzulayırıq. Peşə bayramınız mübarək.

Elşad Dağlı,
"Cabir Novruz" Mədəniyyət Fondu mətbuat xidmətinin rəhbəri, AYB və AJB-nin üzvü, yazıçı-publisist

"Oğlan uşağını üstünlük bilən ailələr bunu düşünürmü?"



"Deyə bilərəm ki, məktəb cəmiyyətin sosial vəziyyətini ifade edə bilən ən güclü ölçümeyeşərindən biridir. Ölkədəki iqtisadi-sosial durumu asanlıqla məktəbin vasitəsilə müəyyən edə bilirik. Buna məsələ olaraq, şagirdlərin geyim-keçimi, davranışları və təbii ki, sayını göstərmək olar. Bəzi ərazilərdə şagird sıxlığı olsa da, ümumilikdə hər il şagird sayında ciddi azalma müşahidə olunur. Birinci sinifa müräciətə şagirdlərin ildən- ilə sayının azalması və oğlanların çoxluq təşkil etməsi həyəcan təbiliyi."

Bunu Adalaht.az-a Laçın rayonu P. Məmmədova adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Səbinə Əsədova deyib.

S. Əsədova bildirib ki, şagirdlərin azlığı dərs prosesində həm üstünlük, həm də çatışmazlıq yaradır:

"Bəzən az uşaqlarla işləmek rahat görünür - diqqəti bölmək asan olur. Amma əslində, o coşqu, rəqabet, canlı müzakirəni azaldır. Digər tərəfdən, oğlanlar-

ile baxıraq, amma qadın görkəmində, qadın xisliyində olan "oğlanlar" sizin geləcək bərədə təsəvvürlerinizi oyatmırı? Bəlkə bu gün bizim oğlumuz deyil, amma sabah bizim nəvelərimiz olacaq onlar". Qeyd edək ki, boşanmalar, oğlan uşağı istəmələr, tek övlad istəmələr demografik vəziyyətə çox piş təsir edir. Əhalinin təbii artımının hansı vəziyyətə düşdüyü son 7 tədris ilində I sinifa gedən uşaqların sayıda görə bilərsiniz:

2019-2020-ci tədris ilində 159 min 644 uşaq birinci sinfe getmişdi; 2020-2021-ci tədris ilində 165 min 511 uşaq birinci sinfe getmişdi; 2021-2022-ci tədris ilində 153 min 312 uşaq birinci sinfe getmişdi; 2022-2023-cü tədris ilində 151 min 560 uşaq birinci sinfe getmişdi; 2023-2024-cü tədris ilində 137 min 862 uşaq birinci sinfe getmişdi; 2024-2025-ci tədris ili üzrə bu rəqəm 132 min 261 olmuşdu. 2025-2026-ci tədris ili üzrə isə I sinfe 130 min uşaq başlıdı.

Vasif ƏLİHÜSEYN



ƏDALƏT •

3 oktyabr 2025-ci il

Tanrıının yer üzünə göndərdiyi ən adı günlərdən biri idi. Rəhbim sevib seçdiyi Qazax mahalının qədim yurd yerlərindən olan Dəmirçilər kəndində bir iğid yuxudan çox erkən oyanmışdı. Onu didib-parçalayan fikirlərini sanki göylərə danışmış kimi gözləni səmaya zilləmişdi. Düşüncələrini sanki ipə düzürdü.

Tovuz döyüşlərinin ağır-acısı, Polad Həşimov itkisi, son nefesinde "Vətən sağ olsun", "Qarabağ Azərbaycandır" söyleyen şəhidlərin qıdası amali igidimizə - Turana dincilik verirdi. Bir terəfdə işe süküta qərq olmuş ata-anasının arzusu dayanırdı. "Turan döyüdən sağ-salamat qayıtsın. Qurban kəsəcəm" deyən ata-anasının arzusunu necə həyata keçirsin. Necə etsin ki, nə sevdiklərini incitsin, nə də şəhid ruhları qarşısında özünü günahkar hiss etməsin.

-Ana, bir düşün, o şəhidlərdən biri də mən ola bilərdim. İndi necə Qurban kəsek axı...axı...

-Yox Qurbanı Qələbəmizdən sonra, işğaldan azad etdiyimiz torpaqlarda kəsərik deyərək, son qərarını verdi və sabahdan bəri gözlərini ondan ayırmayan anasını qucaqladı. Amma verdiyi bu qərarda haqlımı ididi, bilmədi.

Üşyankar düşüncələrin burulğanında müəlliməsi gilə necə geldiyini hiss etmədi.

Müəllime Turanı öz doğma balası kimi bağına basdı.

-Çox şükür Turanım, sağ-salamat qayıtmışan.

-Amma şəhidlərimiz oldu, müəllime.

Şuşadan gələn məktub



Nur içində yatsınlar. Ermənilər öz cəzalarını alacaqlar. Onları qo-vacaqsınız öz viranələrinə.

-Hansi bölgədəsan, Turan!

-Mən hər yerdəyəm.

Aferin, Turan əsil kəşfiyyatçı cavabı verdin.

Onlar bir xeyli dərdləşdikdən sonra halallaşib ayrıldılar. Bir az getmişdi ki, Turan qayıdbı:

-Müəllim, olar bir söz deyim:

-Əlbette, bu nə sözdür:

-Yadınızdadırımbız məktəbdə oxuyan zaman bütün tədbirlərimizdə bizə deyirdiniz:

"Mənim əzizlərim, gün o gün olsun ki, sizin əsgər məktublarınız

Qarabağımızdan gəlsin və işgal altında olan torpaqlarımızın adını bir-bir sadalayırdırmız.

İndi mənim məktubum sizə Şuşadan gələcək, özü də çox tezliklə göləcək.

Turanın bu ümidi, bu inamı müəlliməni çox kövrəltdi.

-Amin, İnşəAllah, mənim iğid balam O, tələsik addımlarla müəlli-mindən uzaqlaşdı. Evdəkirlər həlli hissəyə qayıtdı.

Bu görüşdən az müddət keçmişdi ki, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarix ilə möhürülmüş Zəfər yürüşü başladı.

Cəbhədən həyacanlı, qələbə soraqlı xəbərlər gəlməyə başladı. Azərbaycan Ordusu torpaqlarımızı bir-bir erməni işğalından azad edirdi. Yerə-göye sağlamayın bu sevincli xəbərlər bütün Azərbaycan xalqını ayağa qaldırmışdı. Hər kəs, yaşıdan asılı olmayaraq döyüše atılmaq isteyirdi. Əsirlikdə olan torpaqlarımızdan xoş müdəjələr gəldi.

Müəllimə bu xəbərlər içinde Şuşadan məktub gözleyirdi. O Turanın xoş soraqlar alırdı. Onlar Murovdağ etrafında döyüşürdülər. Burdur Müqəddəs bayrağımız əsirlikdən azad edilmiş yurd yerlərimizdə dalgalanır. Amma nədənənə Turandan soraq gəlmir. Telefon əlaqəsi də kəsiliş. Narahatlıqlar, həyacanlar başlayır. İntizarın sonu çox uzun olur. Bir müddətdən sonra üzüçü bir xəbər hamını sarsıdı.

"Turan, şəhid olub" Ana fəryad etdi, müəllime özünə təselli verdi. "Yox inanmırəm o mənə söz verib. Turan indi Şuşadadır. O mənə Şuşadan xoş müdəjə göndərəcək".

Turan döyüş qardaşı şəhid Elcanın yanında dəfn edildi. Amma yenə müəllimə inanmadı. O elə hey məktub gözləyirdi.

8 noyabr 2020-ci il, Bəli! Şuşadan sevinc mehi əsdi, xoş soraqlı Zəfər ətəli məktub gəldi. "Şuşa Sən Azadsan" Dəmir yumruqlu Qalib Sərkərdənin bu nidası Turanın müəlliməyə, xalqına yazdığı ilk məktub oldu.

Müəllim Turanın, Elcanın məzarını ziyaret etdi:

Onlara göz aydınlığı verdi. Ruhları qarşısında and içdi!

-Mən Şuşaya gedəcəm, oradan sizin məzarınıza torpaq gətirəcəm.

-İndi o məktublar Şuşadan tez-tez gəlir. Qalib sərkərdəmizin 3 min cənnət mələyimizin ehətesində Cıdır düzündə çatdığı Novruz tonqalı sizin ən möhtəşəm məktubunuz oldu.

Bu an qəlbimizdən ne keçir bilirsizmi, şəhidlər, igidlər.

Cəxib Şimşəyə döndünüz,
Çıxıb Çıçəyə döndünüz,
Axır Şuşaya döndünüz,
Ölməyib ölen oğullar,
Şuşanı alan oğullar.

(B.Vüsal)

Nə xoş mənə ki, Şuşanı alan oğullardan Şərəf duyğulu, Zəfər təxli məktublar alıram.

Gülnar Osmanova
Qazax rayonu Dəmirçilər
kənd tam orta məktəbinin müəllimi

VAQİF YUSİFLİ
Filologiya elmləri doktoru




ƏLIAĞA VAHİD - 130

Əliağa Vahid - bir əsrən artıqdır ki, onun adı və qəzelləri bizim xalqın dilindən düşmür. Necə ki, Nizami, Füzuli, Sabir, Cavid, Şəhriyar kimi dahi sənətkarlarımı hər gün yad edirik, Azərbaycan ədəbiyyatının bu misilsiz söz ustalarının yaratdığıları sənət əsərləri əsrlər boyu -nəsiller bir-birini əvəz etdikcə bir xalqın mənəvi dünyasında əbədiyəşarlıq meyarına çevrilib. Əliağa Vahidin bu sıradə özünəməxsus yeri var. Hər cür müqayisə nöqsanlıdır demiş hansı dahisə, önce adlarını çəkdiyim o böyük söz ustalarının hər biri mükəmməl təhsil görmüşdülər, seiriyət əlamində formalaşmışdır.

Əliağa Vahid isə mollaxanada bir az "təhsil" almış, amma bu "təhsil"in qüsurlarını gördükdə oranı tərk etmiş, atası kimi dülgerlik sənətinə yiyələnmiş, yalnız şəxsi mütaliəsi səyində -fərdi özü-nütəkmilləşdirmə yolu ilə söz sənətinə meyl etmiş və Bakıdakı şeir məclislerində iştirak edib şairliyin çətin imtahanlarından keçib Vahidliyə yüksəlmişdi. Nədir bunun sirri? Təkcə şəxsi mütaliəmmi? Ya şeir məclislerimi? Səbəb onun fitri istedadında axtarılmalıdır. Biz ədəbiyyatınasların coxunun müəllimi olmuş Mir Cəlal mühəzziplərinin birində söyledi ki, Əliağa Vahid yegane şairdir ki, biz onu hər gün eşidir və dinləyirik, bütün radiostansiyalar, televiziya kanalı Vahidi səsləndirirlər. O zaman Mir Cəlal müəllim deyirdi ki (söhbət altmışinci illərdən gedir), Vahidə bu təxəllüsü kim verib-sə, yanılmayıb, o, şeirmizdə vahiddir, təkrarı, bənzəri yoxdur. Əliağa Vahidin yaradıcılığı onun bu qədər məşhurluğu müqabilində heç də diqqətdən kənardə qala bilməzdi. Sağlığında onun şeirləri barədə bir-birinə zidd iki fikir mövcud idi, onu tənqid edənlər (məsələn, Cəfər Xəndan) Vahidi onda günahlandırdılar ki, o öz qəzəllərində yeni nəslin zövq və tələblərini nəzərə alırm, yalnız şəxst-intim hissələrini ifadə etməklə kifayətlənir.

Amma S.Vurğunun "tenqidimizin vicdanı" adlan-dırıldığı Məmməd Arif, qocaman yazıçı M.S.Ordubadı, dahi Üzeyir Hacıbəyov, görkəmli ədəbiyyatşunas Əkbər Ağayev, şair Mikayıllı Rzaquluzadə, daha sonralar iki tənqidçi- Məsud Əlioğlu, Şamil Salmanov, tərcüməçi Cahangax Vahiddən, onun satirik şeirlərindən və qəzəllərindən söz açmışlar (bəzisi qısa və yiğcam şəkildə, bəzisi isə məqələ və müxtəlif illərdə nəşr olunan "Qəzəllər" kitabına müraciətində ilə). Filologiya elmləri namizədi Məmməd Nuru oğlunun "Əsər ki qaldı cahanda" monoqrafiyası Əliağa Vahid yaradıcılığına həsr olunan ilk tədqiqat əsəri kimi nəşr olundu (1983). Onun ardınca ədəbiyyatşunas-elmlər doktoru



Lalə Əlizadənin "Böyük Füzulinin yadigarı" kitabı işıq üzü gördü (1996). Amma şübhəsiz ki, Əliağa Vahid yaradıcılığı bu qədər sadaladığımız müəlliflərin yazılarına baxmayaqaraq öz sanballı tədqiqatını gözləyir.

Bu yazıda biz Vahid yaradıcılığı ilə bağlı iki məqam üzərində dayanmaq istərdik. Birinci məqam - Vahid və Azərbaycan qəzəlidir- "Azərbaycan qəzəli" kitabında qeyd etmişdi ki, Vahid qəzəlin- "köhnə" formanın xəlqiləşdirilməsi, onu xalqa sada və hamının anlaya bilecəyi dildə çatdırılmasına nail oldu. Bu proses əslində, XIX əsrde Seyid Əzim Şirvani qəzəllerindən başlanmışdı: "Görməmək yarı bəla. Görməgi qeyr ilə bəla, Seyyida, düş, yixil Öl, o da bəla, bu da bəla". "Sevdalara düşdüm, dedim: allah kərimdir, Gər yandım, alışdım, dedim: allah kərimdir!". "Yar ilə fürsət tapıb bir dəm ki, göftər eylərem, Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərem". Və Xan qızı Natəvanın, Əbülfəsəm Nəbatinin, Bahar Şirvaninin qəzəllərində də dilin sadələşməsinin şahidi ola bilərik. Əliağa Vahidə isə bu proses dərinləşir, necə deyərlər, üfüqi istiqamətdə reallaşır.

Təkcə qəzəlin dili sadələşmir, həm də bu, xalqın dil mədəniyyətinin içərilərinə doğru baş alır, adı möşət detallarından tutmuş folklor qədər uzanır, insanın hiss və həyecanlarının dil vasitəsə nümayişinə çevrilir. Azərbaycan qəzəli ilk dəfə olaraq öz üzərində mistik-mücerred örtüyünü çəkib atır. Amma bu o demək deyil ki, qəzəldə mənə tutumu, fəlsəfi -irfani məhiyyət yox olur, əksinə, qəzəldə Füzuli ənənəsi yeni bir mərheleye daxil olur.

Ona görə də Azərbaycan qəzəlində Füzulidən Vahidə uzanın yol qırılır, Füzulilik, Məcnunluq Vahidə də davam edir - bu isə epiqonculuq deyil, dialnetik davamdır. Vahid "böyük füzulinin xaki-payının biri" olduğunu təsdiq yetirir.

İkinci məqam - EŞQ. Vahid haqqında hər iki monografiyanın müəllifləri qeyl edirlər ki: EŞQ Vahidin heyat fəlsəfəsidir və o, bu dünyaya eşqin gözəriyle boyanır. Onun təsvir etdiyi gözəllər - bu gözəllərin tərifə layiq xüsusiyyətləri də, vəfəsizliyi da, biganeliyi də, naz-qəməzləri də nə varsa, həmin o dünyada əks olunur. Vahidin eşq və məhəbbət fəlsəfəsini tam şəkildə sözümüzün sona çatmağıyla bitirək deyə bir qəzəli ilə tamamlayaq:

Könüllər qavn olur sənsiz güli-həmrəyə baxdıqda,
Gözəllər yad edər xurşidi-ruyun ayə baxdıqda.
Qiyamat macərasından məni qorxutma, ey zahid,
Qiyamətdir mənə ol qaməti-rənaya baxdıqda.
Əgər gül ləbərin mey məclisində keçəsə xatirdən,
Əlimdə qan olur badəm meyi-minaya baxdıqda.
Fazayı-eşqə divanəlikdən başqa şey yoxdur,
Birər əfsanadır Məcnun ilə Leyləye baxdıqda.
Mənim aşiqliyim Məcnundan artıqdır, bilir ələm,
Onu yad eyləməz hər kim məni-rüsvaya baxdıqda.
Təbiətdə nə gizli sırlar var, indi zahidir,
Qalır heyrətdən insan hər bütü-zibəyə baxdıqda.
Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir, Vahid!
Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda.

"Təbiət qanunlarını öz varlığında rədd edənlər dövrümüzün dəb qurbanlarıdır"



"İnsanları həmişə eyni səbələrdən dəblər öldürüb. Bəzi dəblər mənəvi cəhətdən öldürürsə, bəziləri fiziki cəhətdən öldürür. Bir vaxtlar insanlar dəb xatirinə üzlərinə çəkdikləri qurğuşun tərkibli makialılarla, pardalı parıklılarla, məftil etəkli libaslarla, şax yaxalıqlı köynəklərlə və s. bu kimi kütłəvi axmaqlıqlarla özlərini vaxtsız əcələtə təsdiqlər".

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.

O bildirib ki, günümüzdə də insanları istər mənəvi, istər fiziki ölümə təslim edən bu cür saysız-hesabsız kütłəvi dəblər var:

risinə diri-dirisi "saman" doldurtdurular, yunan heykelinə oxşamaq üçün kimyəvi qarışqlar yeyib dəmir-dümmər qaldıranlar, bir sözlə, təbiət qanunlarını öz varlığında rədd edənlər dövrümüzün dəb qurbanlarıdır. Dünyada heç vaxt insanları bu qədər zəhirlənən bir-birilərinə oxşamayıblar. Zəhirlənən özünü eynəncə sektorunun xoşbəxt təmsilcisinə bənzədə bilərsən, bəs daxilini, şüuraltını nə edəcəksen? Yəni günümüzün gözənlənməz ölümlərinin sade bir səbəbi var: dəb xatirinə özündən başqasını yaratmaq canfəşanlığı. Əzrayılı, bəlkə də, uje işdən çıxarıb müəllim".

Vasif ƏLİHÜSEYN



Ələmdar MƏMMƏDOV

Mən bu zamana sığmazam

Zirvəyə doğru: İlyas - İlahi qüvvə, köməyə gələn

(əvvəli ötən saylarımdız)

**Vətən və xalq
qarşısındaki
ən böyük xidməti**

Görkəmli partiya xadimi Azərbaycan KP MK-nin inzibati orqanlarla iş şöbəsinin müdürü kimi uzun illər Respublika hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş Sabir Hüseynov müsahibələrindən birində İlyas İsmayılov haqqında deyir: "Mərd adamdır, tox adamdır, sinmaz adamdır. Bəlkə də buna görə paxılları, bədxahları çox olub".

Keçən əsrin 80-ci illərinin axırlarında siyasi hakimiyətin sərişətsizliyi şəraitində Azərbaycanı Özbəkistana döndərmək isteyən mərkəzin qarşısında duruş getirən yeganə şəxslər İlyas İsmayılova qarayaxanlara başqa ne ad vermək olar!

1983-cü ildə SSRİ məkanında pambiq istehsalının 75-80 faizini veren Özbəkistan SSR-de pambiqçılıq sayesində rəqəmlərin şirişdiləmisi (pripiska) barədə Qdlyan və İvanovun başçılığı ilə istintaq-əməliyyat qrupu sonradan "Özbək işi" adlanacaq cina-yət işinin istintaqını aparırdı.

Haşiyə: Pripiska sosializm quruluşunun mahiyyətindən irəli gələn hadisədir. Bu cinayətin motivi hüquq ədəbiyyatında "mənsəbperəstlik", "aldatma yolu ilə qabaqcıllar sırasına çıxma" və s. göstərilir. Ona görə də bu əmələ görə yüngül cəza tətbiq edilməsi nezərdə tutulurdu. Cinayətin subyekti yalnız hesabat sənədlərində imzası olan vəzifəli seksler hesab olundu (müdir və baş mühasib).

Pripiskanın bütün SSRİ-də olduğu kimi Azərbaycanda da olmasına heç kim inkar edə bilməz.

tında olan bala heyvanları böyüdüb kolxoza versin. Əvezində kolxoza ona yem və s. verməli idi. Bala heyvanlar artıq kolxozun hesabına keçir, beləliklə, mal-qaranın sayı sürətlə artırdı. RSFSR-in Ryazan vilayətində hər doğar inəye üç baş bala düşürdü. Son neticədə, vilayət partiya komitəsinin birinci katibi Larionov intihar etməli oldu. Yalnız bu hadisədən sonra mərkəzə oturan "başbilənlər" hərəkətə keçidilər.

27 oktyabr 1960-ci ildə qəbul edilmiş RSFSR Cinayət Məcəlləsində və 08 dekabr 1960-ci ildə qəbul edilmiş Azərbaycan SSR Cinayət Məcəlləsində "Pripiska" ilə əla-

qədar maddə yox idi. Sov. İKP MK-nin və SSRİ Nəzirlər Sovetinin 19 may 1961-ci il tarixli birge qərarından sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 may 1961-ci il tarixli fərmanı ilə "Planların yerinə yetirilməsi haqqında hesabatlarda rəqəmləri artıq göstərmək və başqa təhribflər" e görə cinayət məsuliyyəti müəyyən edilmişdi. Bu fərmandan sonra butun müttəfiq respublikalarda, o cümlədən, Azərbaycan SSR CM-nə eyni adlı 172-1 maddəsi əlavə edildi (dilimizdə kolxoz, sovxozi, komsomol sözleri kimi pripiska sözü də doğmalaşdı).

Pripiskanın bütün SSRİ-də olduğu kimi Azərbaycanda da olmasına heç kim inkar edə bilməz.

1989-cu ildək davam edən istintaqın gedisiində Sov.İKP MK-nin siyasi bürosu üzvlüyüne namızəd, Özbəkistan KP MK-nin 1-ci katibi Ş.Rəşidov ürək çatışmazlığından vəfat etdi (intihar etməsi barəde fikirlər səslenirdi). Onun yerinə seçilmiş İ.B.Uşmanocayev, L.I.Brejnev'in kürəkəni SSRİ DİNnin müavini Y.M.Curbanov, Özbəkistan KP MK-nin katibləri A.Selimov, E.Aytmuratov, R.Abdullayev, Daşkənt Vilayət Partiya Komitəsinin 1-ci katibi Musaxanov, Fergane Vilayət Partiya Komitəsinin 1-ci katibi A.Kərimov, Buxara Vilayət Partiya Komitəsinin 1-ci katibi A.Kərimov və onu vəzifədə əvəz etmiş İ.Cabbarov, Namanqan Vilayət Partiya Komitəsinin 1-ci katibi N.Rəcəbov, Qaraqalpaq Vilayət Partiya Komitəsinin 1-ci katibi K.Kamalov, Surxandərya Vilayət Partiya Komitəsinin 1-ci katibi A.Kərimov, Özbəkistan SSR Nazirlər Sovetinin keçmiş sədri N.Xudayberdiyev, Namanqan Vilayət Ağrar Sənaye Birliyinin sədri A.Adilov, Özbəkistan SSR DİN-nin generalları - Yehayev, Norov, Norbutayev, Camalov, Səttarov, Sabirov və başqları istintaq zamanı həbs olundular və məhkəmənin hökmü ilə uzun müddəti azadlıqlandırıb. Məhrum edildilər.

1959-cu ildə növbədənənar çağırılan partyanın 21-ci qurultayında ya-xın gələcəkde kommunizmin maddi-texniki bazasının yaradılması ideyası irəli sürülmüşdü (7 illik plan). Sonralar subyektivizm adlanacaq bu dövrə ardıcılı olaraq ölkənin iqtisadiyi qüdrətini zəiflədən qərarlar qəbul edildi. Belə qərarlardan biri də heyvandarlığa aid idi. Məsələn, kolxozu ilə müqavilə bağlanırdı ki, şəxsi təsərrüfa-

Həmin iş üzrə adları sadalanmanın yüzlərə insan, o cümlədən, rayon miqyası partiya, sovet və təsərufat rəhbərləri həbsə alındı. Onmillerlərə insan "istintaq boyunduruğundan" keçməli oldu.

Özbəkistan müstəqillik əldə etdikdən sonra, 25 dekabr 1991-ci ildə SSRİ-nin tarix səhnəsində silinməsindən bir gün əvvəl prezident İlkerimovun sərəncamı ilə həmin işlər üzrə məhkum olunanların hamısı əvvəl edildi.

Bu siyahını ona görə yada salıram ki, keçən əsrin 80-ci illərində Respublika prokurorluğunda başlanmış

tərdiyi saysız-hesabsız xidmətlərdən ən öməlisi, şübhəsiz ki, bəzi qara qüvvələrin onu ittihəm etdiyi, əslində minlər soydaşımızı əsil repressiya-qurtardığı pambiq işləridir.

Onun xidmətini tərsinə çevirənlər professor Əbülhəsən Abbasovun sözləri ilə cavab vermək istəyirəm:

"Naxçıvan" qəzeti İlyas İsmayılovu nəzərdə tutaraq belə yazır: "O, şəxsi maraq və istekləri naminə çox vaxt mensub olduğu xalqı zərəbə qarşısında qoymuşdur. O, Baş prokuror olduğunu dövrə vəzifədə qalmaq xatirine rus ağalarının və kosmopolit Ə.Vəzirovun sifarişlərini yerinə yetirək, Azərbaycan xalqının fədakar əməyini yere vuraraq neçə-neçə emək adəmini, əliqabarlı zəhmətkeşi cinayətkar adlandıraqa həbsxanalara salmaqdan çəkinməmisidir".

Çox böyük səhv edir, cənablar! Birincisi, İlyas İsmayılov heç vaxt sifarişlə işləməyib və sizin kimi "ağalara" qulluq göstərməyib. Qul-ağa psixologiyası onun təbiəti ziddir, bunu bütün şüurlu fealiyyəti dövrü öz işi və davranışını ilə sübut edib. İkincisi, o, əliqabarlı insanların qənimi yox, müdafiəçisi olub, cənabi özü əliqabarlı adamdır, zəhmət, haqq, ədalətə qiymət verən şəxsiyyətdir. Üçüncüüsü, qeyd etdiyiniz dövrde İlyas İsmayılov ayrı-ayrı cinayətkarları, patoloji cəmiyyət düşmənlərini "həbsxanalara salmaqla" səhv etməyib. Onun elə başlıca səhvi onda olub ki, cəmiyyətin lümpenleşməsinə, mafiozlaşmasına baş vurmuş qara qüvvələri kifayət qədər yerinde oturtmayıb (belə də, buna Ə.Vəzirov kimi yarasız bir "rəhbərin" ucbatından nail olmayıb).

Budur İlyas İsmayılovun əsas günahı və çox gü-

pambiq işləri ilə əlaqədar İlyas müellimi günahlandırınlar, əsasən, həmin dövrə yüksək vəzife sahibləri olmuş məmurlardır. İstərdim hamı bilsin ki, İlyas müəllim bu cənabları hansı təhlükədən qurtarır. Göresən bizdə eyni əmələ məşğul olan beş-on təsərrüfat rəhbərindən başqa hansı yüksək rənqli məmər həbsə alındı?!.

SSRİ DİN-nin Şəmkirdə apardığı cinayət işi üzrə RPK-nin 1-ci katibi Vəliyev, Azərbaycan SSR Pambiqçiqliq Sənayesi Naziri Salmanov, həmçinin onlara vəzifəli şəxs - RİK-nin sedrinin müavini, Rayon Daxili İşlər Şöbəsi rəisinin müavini, Rayon Maarif Şöbəsinin müdürü, 13 kolxoz sədri, həmin kolxozların baş məhsibləri, baş agronomları, baş zootexnikləri, bir neçə briqadir həbs olunaraq məhkəməyə verildi. Təkçə RPK-nin 1-ci katibi Vəliyevin mühakimə olunduğu cinayət işində 27 nəfər müttəhim var idi. İş üzrə şahidlər Bakı şəhərində aparılan məhkəmə iclasına vəqonlara getirilirdi. Şəmkirdə eyni vaxtda 6-7 məhkəmə heyəti iclas aparırdı. İstintaq əməliyyat qrupunun 120 nəfərlik heyəti rayonda ağalıq edir, yüzlərle sadə insan incidirlər. Həmin dövrə Şəmkirdə təsərrüfat işləri ilə əlaqəsi olmuş insanlar uzun illər səksəkədə yaşadılar...

İş o hedədə çatmışdı ki, baremində axtarış elan olunmuş RMŞ-nin müdürünin tapılmamasında rayon prokuratoru Əli Əliyevi günahlandırıldı. Prokurator bu barədə İlyas müellime məruzə edərək O, hiddətlənmiş və əsəbi halda, - Sən hec nədən çəkinmədən qanuni işini gör, - demişdi. İlyas müəllimin vətənə, xalqa, millətə gos-

"Bakcell" "INMerge"
Sammitində ən son
innovasiyalarla
çıxış edir

Innovasiya və sürətli idarə "Bakcell" "INMerge" innovasiya Sammitində tərəfdən qismində çıxış edir. Sammit çərvənəsində "Bakcell" in son dövr innovasiya və sənii intellekt əsaslı interaktiv stendi fəaliyyət göstərir. Stenddə "Bakcell" in təqdim etdiyi yeniliklər və sənii intellekt əsaslı məhsul və xidmətlər barədə məlumat əldə etmək mümkündür. Bununla yanaşı, ziyarətçilər virtual reallik (VR) texnolo-




giyasına əsaslanan interaktiv oyunda iştirak edərək müxtəlif prestijli hədiyyələr qazanmaq imkanı əldə edirlər. Stenddə xüsusi quraşdırılmış robot-barista iştirakçılara yeni dövr texnologiyalar vasitəsilə hazırlanmış ikicilər təqdim edir.

Sammitin ilk gündündə "Bakcell" in "Telekom" vertikalında şirkətin baş icraçı direktoru Klaus Müller və nüfuzlu qlobal liderlərin texnologiya kommunikasiyaları, rəqəmsal inkişaf və innovasiya ekosisteminin inkişafı mövzusunda geniş müzakirəsi nəzərdə tutulub. "PAŞA Holding" tərəfindən 29-30 sentyabr tarixlərində keçirilən "IN-Merge" innovasiya Sammiti regionda innovasiya, texnologiya və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi üçün mərkəzi platformadır. Buli ki sammitdə "Netflix", "OpenAI", "NVIDIA" kimi nəhəng şirkətlərin rəhbər və nümayəndəleri iştirak edir. Tədbirdə 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasetçini bir araya gəlir.

"Bakcell" haqqında "Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətlə və sərətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" sənii intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Adile Nəzərova
Filologiya üzrə felsefə doktoru, dosent

SÖZÜN QƏLIBƏ YOX, QƏLBƏ KÖÇDÜYÜ POEZİYA

(Şair Maşallah Məftunun 70 illik yubileyi münasibətilə)

Ədəbiyyatın ən sərhədsiz sahələrindən biri olan poeziya zaman-zaman müxtəlif formalarda inkişaf etmişdir. Klassik dövrlərdə heca vəzninə və ya əruz qaydalarına sadıq qalan şairlər sonrakı mərhələlərdə heca vəzni ilə yanaşı sərbəst ifadə tərzlərinə də üz tutmuş, sözün ahəngi ilə yanaşı, mənanın azadlığını da ön plana çəkmışlar. Ölçüsüz, yeni sərbəst şeirlərin yanmasında və inkişafında belə şairlərin rolu danılmazdır. Onlardan biri də Maşallah Məftundur.

Maşallah Məftunun heca şeirləri də var, əlbettə, amma bu yazıda onu daha çox sərbəst vəzniñ təmsilçilərindən kimi təqdim etməyimin səbəbi onun şeirlərinin çıxunun "qafiyeli bir düşüncə" deyil, "düşüncəli bir hiss" üzərində qurulmasıdır. Bu da ona imkan verir ki, sözün sərhədlərindən çox, mənanın sərhədsizliyinə vararaq oxucunu da öz poetik düşünücə yoluna cəlb etsin.

Şeirlərini oxuduqca bu qənaətə gəlirsən ki, Maşallah Məftun üçün poeziya yalnız qafiyə və vəzni içində döyünen bir ritm deyil, ruhun özünəməxsus axınıdır. Onun şeirlərində bəzən bir cümlə, bəzən bir söz bütövlükde o andaki hisslerini ifadə edir. Sərbəst şeirlər ona öz fikirlerini məhdudiyyətsiz və qelibsziz təqdim etməyə imkan verir. Bu şeirlərə oxucu həm fikirlerin azadlığını, həm də duyguların təbii axınınnı hiss edir.

**Böyüdü çocuq,
atası Qurban kışının
Vətən sevgisiyə...
Yollarında çox oldu
vəhşi savaşlar, ölümlər, itimlər.
Sahilində doğuldugu
Xəzəri sevdidi.
Sevdil qəzəbli, kinli dünyani.
Hüseyin Cəvidi, Müşfiqi,
Salman Mümtazi,
Ustادları sürgün edən
Sibirin ölüm düşərgələrinə
səyahət etdi.
Yandırılan kitablar,
ümidi,
gümanlar,
haqsız tökülen qanlar...**

Şairin yaradıcılığında insanın daxili aləmi, varlıq sualları, sevgi, itki, cəmiyyət və zaman kimi dərin mövzular mühüm yer tutur. O, sərbəst şeirlər bəzən mürəkkəb fikirləri sadə, ancaq təsirli bir dildə ifadə edir. Duyğularını oxucuya çatdırmaqdə çox vaxt ölçüye bağlıqlaşmadan imtina etməsi, onun poetik səmimiyyətini artırır. Hər bir şeiri öz axarı ilə gəlir, oxucunu öz dalğasında aparır.

**İnsanın ürəyi
Görən niyə daşa dönür?!
Güllü, çiçəkli baharı
Görən niyə qısa dönür?!
Və ya:
Gəlimli-gedimmi dünya,
Gülləri açılan,
Cüllələri saçılan dünya...**

Yaxud:

**..Hərə çapib gedib Qarabağ atları?...
Yel qanadlı atlar
demirlərmi ömründən qəbrə düşmüs
Pənah tek xanların goru çatlar.
Unudulsun deyə bu qəhər,
lap elə günü səhər
kişnərti göndərsinlər Qarabağa
qeyrəti üstə,
O səsler düşməni sarsıdacaq
"Heyrat" üstə.**

Nümunələrdən də göründüyü kimi, Maşallah Məftun yazdıqlarını ütüləmir, beləkə də tələskənlilik edir, amma sərbəst şeirlər qəzəbət kimi kəsir, bəzən də yaranaya məlhəm kimi yayılır. O, emosiyani sünü təsvirlər deyil, təbii axarla vərir. "Şəhidlər Xiyabanı" şeirlərdə oxuyuruq:

*...Göydən asılı qalıb
Bura zülmün muzeysi,
Vaxtsız ölüm muzeysi,
Məzarlar üstündəki
Ölü günün muzeysi.*



**... Şəhidlər Xiyabanı-
Burda ölü əsgərlər,
Burda ulu əsgərlər,
Məzarlar gül qoxuyur
Hələ diri əsgərlər
"Can Qarabağ" oxuyur.**

Bu şeirdə zamanla yarışmayan, amma zamanın içində gizlənən sözlər var. Ele sözler ki, deyilməmiş kimidir, amma oxucu onu "esidir", anlayır. Maşallah Məftun bu sözlərin adamıdır sanki, onun poeziyasında formadan çox ruh danişir. Sükutun içindən doğulan misralar, ölçüsüzlüyün içində öz ritmini tapan setirlər... bunlar onun şair taleyinin izləridir. O, bəzən heca şeirlərində də misralarının bəzilərini azad buraxır, yaxud vəzniñ qaydalarına riayet etmir. "37-ci il, 90-ci il..." şeirləndə deyir:

**Hansı yaraları görmədi şair!
Xalqına, yurduna qurdular tələ,
Hansı yaralarla ölmədi şair!
İki əsr, iki yara...**

Şairin sadə, kiçik misralarının arasında gizlənən böyük həqiqətlər yatır. Maşallah Məftunun şeirləri tekce hissərin deyil, həm də sualların meydanidır. İnsan, zaman, ömür, Tanrı...

**Suların bulanıq axar həmişə,
Qəlbimi yandırıb yaxar həmişə,
Gözlərim gözümə baxar həmişə,
Xan Araz, gözümə gözün yanmasın.**

Və yaxud:

**Şuşaya qar yağır, canım üzüyür.
Vuran damarında qanım üzüyür.
Şuşanın bu günlər birə fəsl var,
Şuşanın Bakıda qərib nəslə var...**

Şuşanın işğalında yazılın bu misralarda Şuşa canlı insan kimi qələmə verilir.

Bakıda kökünün hayatı yaşayan Şuşalıları Şuşa adlı "kışının" qərib nəslə olaraq görür. Bu misralar onun poetik dünyasının mahiyyətini göstərir: söz danişmaq üçün yox, düşündürmək üçündür. Bu misralarda həm vətən sevgisi, həm etiraf, həm də sükünet var.

Maşallah Məftunun poeziyasında anlayışlar bəzən bir-birinə toxunur, bəzən də bir-birinə çevirilir. O, insanı sorğuya çəkir, amma ittihamla yox, səmimi bir baxışla.

**Üzü qaralı ekinci babamın üzü kimi,
Gözündən yaş gəlir dərdli nənəmin gözü kimi.
Qara zurna, qara zurna,
Baş götürüb hara gedir, hara zurna?...**

Şairin poetik dili bezəksiz, lakin ifadelidir, şeirlərində sadə sözər bəzən qılınç kimi kəsir, bəzən də yaranaya məlhəm kimi yayılır. O, emosiyani sünü təsvirlər deyil, təbii axarla vərir. "Şəhidlər Xiyabanı" şeirlərdə oxuyuruq:

Bu misralarla şair öz poetikası ilə aktrisa, diktör, xüsusişə də daxilən azad şair kimi tanıdığımız mərhum Nurəngiz Günün poetik dünyasının qapısını aralayıır. Onun sədaqət, etibar, vəfa bəxş edən misraları oxucuya nə hökm edir, nə yol göstərir - sadəcə yoluñ özünü, eyni zamanda Nurəngiz Günün daxili sərbəstliyini hiss etdirir.

Təbiidir ki, hər şairin yaradıcılığında zəif şeirlər də olur, bu nüans Maşallah Məftunun yaradıcılığında da var. Amma şeirlərinin oxunu bu cür mənəvi dəyərlərin zərrəciklərindən ibarətdir. Onur oxucuya təqdim etdiyi hər şeiri, hər bir misrası bir iç səsin təcəssümüdür. Şairin poeziyasından sərbəst həqiqətlərdən saya biləcəyimiz "Sən demə bu şəhər bizim deyilmiş" şeirinə diqqət yetirək:

*İnsan bu dünyaya gelir bir kərə,
Sevgisi siğmayır na góyə, yerə,
Çox ümidi gəldik biz bu şəhərə,
Yox... yox...
Sən demə bu şəhər bizim deyilmiş.*

*Bu zordu, bu gücdü, bu dostluq deyil,
Gör, bu mənzərəni, gör Mirzə Cəlil,
Dur qalx məzarından, Xəlil, ay Xəlil,
Yox... yox...
Sən demə bu şəhər bizim deyilmiş.*

Maşallah Məftunun şeirlərində klassik poeziyanın ruhu, xalq yaddaşının izləri və çağdaş düşüncənin azad axını birləşir. Ümumi yaradıcılığının təxminən yarısında enənədən üz döndərmədən, sərhədləri pozmadan, amma formanın qəlibindən çıxaraq danişir və oxudumu təsirləndirir. "Şəhid məzəri önündə düşüncələr" şeirləndə yazar:

*Sən gedən yollara çatmaq min əzab,
İllərlə adını ağırlamışam.
Səndən özgəsinə ümid bağlayıb
Heç vaxt köməyimə çağırıbmamışam.*

*Yazdığım misralar kasib görünsə,
Xəcalət mənimdir, bağıشا, canım.
Qələmim də budur, düşüncəm də bu,
Bağıشا, ay yavrum, bağıشا, canım.*

Söz var deyilir, unudulur. Söz də var oxunur, amma sükutun içində yaşayır. Maşallah Məftunun sözleri bu ikinci kimidir - görünməz, bəzəksiz, səmimi və oxucu yaddaşında bir iz buraxan...

Bu gün kiçik bir baxışla sözün və sükutun sərhədində dayanan bir şairin - Maşallah Məftunun poetik yaradıcılığı nəzər saldırm və müəyyən etdim ki, bir şairin ömrü boyu nə qədər misra yazdığını ölçmek çətindir, amma müəyyən qədər sərbəst poetik ifadə söylendiyini şeirlərdən hiss etmək mümkündür. Maşallah Məftun yaşadığı ömrü sadəcə keçməyib, onu düşünerək, duyaraq və yazaraq dəyəre çeviribdir. Demək ki, 70 il - bir insan üçün nə qedərdirsə, bir şair üçün bir az daha artıqdır, çünkü o, bu illərin yükünü həm də şeirlə daşıyır.

Gənc yaşlarından poeziyaya könlü veren Maşallah Məftunun yaradıcılığı gənc şairlərə istiqamət, oxuculara düşüncə, ədəbiyyata isə özünəməxsus bir yol təqdim edir. Onu sözə olan sevgisinə, poeziya olan sədaqətinə görə alqışlayır, 70 illik yubileyi münasibətilə təbrik edirəm!

**Qrip və sadə
soyuqdaymə -
Təyyar Eyvazov
bu fərqlərə
aydınılıq gətirib**



"Qrip daxil olmaqla bütün keşkin respirator virus infeksiyaları ümumi (bədən hərəkətinin yüksəlməsi, ümumi zəiflik, halsızlıq, iş qabiliyyətinin azalması və s.) və əsasən yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri (boğaz ağrısı, ösrürək, burun tutulması və ya axması və s.) ilə təzahür edir".

Adalet.az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nın (93 FM) "Sağlam şəhər" verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksiyonist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, bu qrupa daxil olan ayrı-ayrı infeksiyaları klinik mənzərəyə görə ayıraq çox çətindir və bəzən laborator təsdiq tələb edilər:


"Bununla bərabər, bir çox respirator infeksiyaların özüne xas olan gediş xüsusiyətləri də mövcuddur.

Məsələn, qrip infeksiyasi daha çox sirkulyator pozğunluqlar, yüksək hərəket, güclü baş, azələ və oynaq ağrıları, traxeya və iri bronxların zədələnməsinin neticəsi olaraq quru öskürək, digər respirator virus infeksiyalarından fərqli olaraq burun axma kimi kataral əlamətin zəif olması və ya olmaması, göz almalarının hərəkəti zamanı ağrı, işqdanqorxma, göz yaşarması, konyunktivit kimi simptomlarla seyr edilir.


Bəzən isə bu hallar fəsadlaşa bilir. Qrip və digər keşkin respirator virus infeksiyalar zamanı orta qulağın iltihabi, bronxit, bəzən pnevmoniya, nadir hallarda meningit və ensefalist kimi ağır fəsadlar inkişaf edə bilər".

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, qrip və digər mövsümi infeksiyalar zamanı insanın immuniteti müəyyən qədər zəifləyir:

"İkincili bakterial infeksiyaların qoşulması üçün şərait yaranır, bir çox hallarda mövcud xroniki infeksiya ocaqları və xəsteliklər aktivləşir".



BAYAT



Nº 56 (916)



SABIR SARVAN

GECƏ-GÜNDÜZ

Fırınır, fırladır bizi bu Kürə
Yarısı gecədi, yarısı gündüz.
Ömür də belədi, gün də belədi,
Yarısı gecədi, yarısı gündüz.

Şeytanın yanında məlekdi ancaq,
Bir yan od hənirli, bir yanda sazaq,
Yaxınlaş aynaya gözlərinə bax,
Yarısı gecədi, yarısı gündüz.

O başda biridi, bu başda biri,
Qırubla üz - üzə durub dan yeri.
Ağ vərəq üstüne yazıram şəiri,
Yarısı gecədi, yarısı gündüz.

Iki qütbü üstündə dövr edir həyat,
Pozulmaz mizandı gördüyüն təzad.
Allahın hüsnüdü külli - kainat,
Yarısı gecədi, yarısı gündüz.

DÜNƏNƏ AYNA TUT

Yandırdı şövqün canımı,
ey dərdə dərman, qandasan?

İmadəddin Nəsimi

Canımdan aralı deyildin axı,
Niyə uzaq düşdün, indi hardasan?
Əl dəysə çağlayar, dil dəysə sizlər,
Üreyim bir sarı simdi, hardasan?

Həsrətin qırmızı yəhərdə gəldi,
Qoparırlı sinəmdən ah harda gəldi.
Payızda getmişdin, bahar da gəldi,
Yerinə durnalar döndü, hardasan?

Başının üstündə ülkər mən idim,
Məhəbbət adlanan ölkən mən idim,
Həmdəmin, əzizin, kölgən mən idim,
Bəs indi yanında kimdi, hardasan?

Dünənə ayna tut, bax orda mənə,
Gör nələr elədin axırdı mənə,
Gözündən dünyalar baxardı mənə,
Gözümüzdə dünyalar söndü, hardasan?

QİBLƏM ÜRƏYİMDİ

Bizi də sayarlar, qəm yema könül,
Hər kesin qədrini bir dövran bilir.
Mənim gözlərimdi dərdin məskəni
Yalandı desələr çox ünvan bilir.

Olsa da ömrümə qənim ürəyim,
Qibləm ürəyimdi, yönüm ürəyim.
Bu nə bəladırsa, mənim ürəyim,
Özünü dərd ilə firavan bilir.

Ela tez dolandı çarx dediyimiz,
Azaldı - üzüldü vaxt dediyimiz,
Məndən çoxdan dönüb baxt dediyimiz,
Nə Sabir tanrı, nə Sarvan bilir.

QARA DAŞ ALTINDA

Qara daş altından cücerən otlar,
Qara daş altında o qardaş otlar
Güç verib qoluna, bileklərinə,
Güç verib dizine, kürəklərinə
Aşırmaq istəyir o qara daşı.

Üstü kəpənəkli, üstü arılı,
Gözləri günəşə baxan çiçəklər,
Bəxtəvər çiçəklər, gözəl çiçəklər
Bilməzələr, bilməzələr, bilməzələr heç vaxt
Qara daş altında bitən otaların,
Qara daş altında nə çəkdiyi.
O ığid qardaşlar, o ığid otalar
Ümədin özgəye bağlamaz bir də,
Sürtüb üzərini qara torpağa
ağlamaz bir də.
Ağlamaq qurtardı, ağlamaz bir də.

Qara gün altında qan - tər içinde
Güç verər qoluna, bileklərinə,
Güç verər dizine, kürəklərinə.
Qəfəslər içinde xallı pələnglər
Çeynəyə - çeynəyə səbrərini
Beləcə güc verər hər axşam - səhər
Güç verər qəfəsin dəmirlərinə.

ÖMÜR HEKAYƏSİ

Vaxt varyayıdı çarpışırdıq fələklə
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub dolaşırdıq göyləri
Arzu idi, Xəyal idi, Mən idim.

Yaz sovuşdu payız girdi araya,
Ruhumuzu düşçər etdi sariya.
Çaşib qaldıq yol çatanda yarıya
Qorxu idi, Ümid idi, Mən idim.

Nə gəzəsən sənən odda - ocaqda,
Keçən keçdi, qalan qaldı uzaqda.
Bir də gördük üçümüzük otaqda
Həyat idi... Ölüm idi... Mən idim...

Qocalıq gözüme zülmət çökdürür,
Yükü karvan - karvan daşınmazmola?
Ah, necə fürsətlər çıxdı əlimdən
Təzədən bu ömür yaşanmazmola?

Gedirdim üzümü tutub gümana,
Yolun yarısında düşdüm dumana,
Daşdan daşa çıpar məni zəmanə,
Gözələr böyüyər: "Baş enməzmola!"

Keçib ocaqları, köç edib binəm,
Sahildə qayadı dərd döyən sinəm.
Çarəsi tapılmaz xəstələrdənəm,
Dərd verən dərmanın düşünməzmola?

BU QISMƏT SƏNİNDE

Çıxdım axırına boş ümidişən,
Çıxdı axırına gümanlar mənim.
Dərdi gözlərimdə diri görəcək,
Əyilib nəşimi yuyanlar mənim.

Könlümə çox dedim, alışış yanma,
Bu qismət sənində, qisməti danma.
Özümdən yarıyan olmadı, amma,
Yarlısı gözümüzdə ümmanlar mənim.

Ömrüm qəm dolusu bir piyalədi,
Baxan elə bilir, güldə jalədi.
Elə hönkürtüdü, elə nalədi,
Saxlayar səsimi zamanlar mənim.

Gözə bax, Allah, gözə bax.
Gözümü çəke bilmirəm,
məndə üzə bax, üzə bax.

Hər gözəl qismət olmur,
Qaş aypara, gözəl ala,
Yixilib ölesən, sənə,
Ağlayan bu gözələr ola.

ATMACA

Qulaqlarınızı açın,
Yaxşı
eşidin məni
Şeir oxumayın,
Şeir dinləməyin
Şeirdən qaçın!
Ağlıınızı itirərsiniz,
ikiayaqlı məxluqlar,
Müsibətlər gələr başınıza
yerbəyerdən,
insan ola bilərsiniz
birdən.
Odur ki, uzaq durun
Qaçın,
Qaçın,
Qaçın şeirdən!

MƏNİ BİR DƏ YARATSAN

Düşdüm SÖZ sevdasına
Çalxandıqça duruldum.
Dostlarım qaşa - gözə
Mən sözlərə vuruldum.

Göylərin əlindədi
Söz dediyin sərr - açar.
Gahdan fikri pərdələr,
Gahdan neçə sərr açar.

Söz hər şeydən yüngüldü,
Sözdən ağrı yoxdur.
Tapıb yerinə qoysan,
Sözün fağırı yoxdur.

Üyündürəm dən kimi
Kəlmə - kəlmə "un" alım.
Canımın ağrısı,
Sözün ağrısın alım.

Tanım, SÖZ dəlisiyəm,
Moskanımı çöl elə.
Məni bir də yaratısan
Yenə SÖZ qul elə.

TORPAQ

Çekir məni qara torpaq
Aman qardaşlar, aman.
İstəyir ki, yıxa məni,
Axırıma çıxa mənim,
Aman qardaşlar, aman.

Kəndimizin torpağıdır,
Doğulduğum gündən bəri
Üzümə sepilməyə hazır,
Gözümə tökülməyə hazır.

Kəndimizin torpağıdır,
Bu şəhərin səs - küçündən
Çəkib məni qoparacaq,
Aranızdan aparacaq,
Aman qardaşlar, aman.

Dadıma bir kimsə yetməz,
Ahım qulaqlara çatmaz,
Gözərim öndən getməz,
Yaddan çıxmış tənha mezar,
Aman qardaşlar, aman.

HARA APARIŞAN

Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmışan, daş heykəllər də

Arxanca boylana - boylana qalıb, -
Hara aparırsan
bu gözəlliyi?

Heyrətdən bir kələmə danışan da yox,
Bu qəfil sükütlə barışan da yox,
Kəsib qabağını soruşan da yox:
- Hara aparırsan
bu gözəlliyi?

Şəhərə aydınlıq üzündən düşüb,
Şıggallı xanımlar nazırdan düşüb,
Yanıqlı - yanıqlı baxır kişilər,
Çoxunun arvadı gözündən düşüb,-
Hara aparırsan
bu gözəlliyi?

Bu sevda başımdan sovuşan deyil,
Bu gözələr üzündən yiğışan deyil,
Onsuz da heç yana sığışan deyil, -
Hara aparırsan
bu gözəlliyi?

ƏTRİNİ DUYUNCA

Ömrümün bir gözəl anından keçdim,
Bəxtəvər çəpərin yanından keçdim,
Ətrini duyunca canımdan keçdim,
Bənövşə qoxusu gəlir bu bağdan.

Haqqı bağlı olan - düz haqdan çəkir,
Bahar gətirənlər sazaqdan çəkir,
Məni min - min ağac uzaqdan çəkir
Bənövşə qoxusu gəlir bu bağdan.

Üstündən təzəcə gəlib qar keçib,
Qəlbindən yenə də yüz qüber keçib,
Ya bənövşə açıb, ya da yar keçib
Bənövşə qoxusu gəlir bu bağdan.

XATIRLASAZ, XATIRLANSAM

On dördündə ilk sevgiye tuş oldum,
Sinəm üstdə oxu gördüm doyunca.
Məhəbbətdən dad eləmək peşədi,
Mən də elə ahi gördüm doyunca.

Çaşib qaldı qırımmı sərt görən,
İstemədim kimsə məni pərt görə.
Bol elədi bəla verən, dərd verən,
Cox sağ olsun, coxu gördüm doyunca.

Gen dünyada darlıq görəsən eger siz,
DƏRD ünvanlı SÖZ qapımı döyərsiz.
Xatırlasaz, xatırlansam deyərsiz:
Yaşamadı! Yuxu gördü doyunca.

SİZ TOR QURUN

Gözərimin nuru kimi azalır
Üzü qible, sözü gerçək adamlar.
Hər görəndə bulandırır könlümü
Qaraniyyət, qara milçək adamlar.

Söz danışdım, qurnaz - qurnaz baxdilar,
Mən alışdım, söləndilər: baxtı var,
Sonda məni inamımdan yıldılar,
Bu görəcək, bu sürünək adamlar.

Yalmanmağa ətek tapır, el gəzir,
İşlə düşdü, şirin - şəkər dil gəzir,
Yaxşılaların bağçasında gül gəzir,
Yamanlığa hazır dibçək adamlar.

Çiynam dönsə, əlinizdə daş oyaq,
Hərkəsən öz yükü var, daşıyaq.
Siz tor qurun, mən yol çəkim, yaşayaq,
Ay yarımcıq, ay hörümçək adamlar.



Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hissərinin təbiyəsi

Nº 37 (2460) 3 oktyabr 2025-ci il

İnsanın cəmiyyətdə yetişməsi və formalaşması üçün heç şübhəsiz, müyyəyən zaman kəsiyi və mərhələlər mövcuddur. Bu mərhələlərdən biri də insan ömrünün gənclik illəridir. Yeni gənclik illərində sən elə təbiyə almalısan ki, elə yol tutmalısan ki, elə bir ciğır tapmalısan ki, bu dediyimiz məqamlar insanı insan kimi formalaşdırınsın, yetişdirsin və onu cəmiyyətə hazır vəziyyətdə təqdim edə bilsin. Təbiyənin əsası və kökü təbii ki, ailədən, uşaq bağça-

mağı və şəhid olmayı öğrenirdilər. Artıq milli şüur gənclərde formalaşmışdı. Əger milli şüur, milli özünüdək olmasayı 1990-ci ilin yanvarın 20-də gənclərimiz əliyalın müstəqillik uğrunda rus tanklarının üstünə getməzdilər. Onlar bilirdilər ki, hər an, hər dəqiqə azgınlaşmış və ölkəmizi işgal etmiş rus əsgərləri atəş açı bilərlər. Amma o gənclərde vətənpərvərlik ruhu, milli şüur o qədər güclüdü ki, o rusun tankından da, güləsindən də, raketindən də dəfələrlə güclü idi. O gənclər

daxili aləmində milli qıruru və milli düşüncəni formalaşdırımağı həle 1988-ci illərdən öyrənmişdi. Azərbaycan gəncliyi öyrənmişdi ki, insanların təfəkküründə və beynində cüccərən milli şüur və milli düşüncə Azərbaycanın müstəqilliyi yoluna aparırı. Aydınrı ki, bu yol heç də asan olmadı.

90-ci illərdən ölkəmizin başına min bir oyun açan, bizi sevmeyen, qəbul etmeyen və hətta müstəqilliyimizi hezəm etməyi bacarmayan ölkələr müxtəlif yollarla müqəddəs



Azərbaycan Respublikasının

Medianın inkişafı Agentliyi



İKİNCİ QARABAĞ SAVAŞINDA DÖYÜŞƏN GƏNCLƏR MÜBARİZ İBRAHİMOVA OXŞADILAR



sindən və məktəbdən başlan-

neylədilər? O gənclər ölüm-dən qorxmadılar, rus tankları-nın üstünə getdilər, qanlarını tökdüler, sonda müstəqilliyi-mizi qazandılar!

Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə biz universitetdə oxuyanda mühazi-rələrində bir fikri xüsusişlə vur-gulayırdı ki, o millət xoşbəxt xalqdır ki, onun vətəndaşları, gəncləri milli şüur ruhunda təbiyə olunur. Yeni hər bir gənc, hər bir vətəndaş bilməlidir ki, vətəni, torpağı, dili, ərazisi hər şəyden qiymətlidir. Təbii ki, Bəxtiyar müəllimin vətənpərvərlik mövzu-sunda, xüsusən də gənclərlə bağlı çıxışları çoxlu saydadır. O, həmişə Azərbaycan gəncliyine yüksək əxlaqi, yüksək təbiyəni və yüksək vətənpərvərliyi təbliğ edib.

Azərbaycan gəncliyi Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını və digər milli ruhda olan poema və şeirlərini oxuyub öyrənməklə özünü

Azərbaycan Prezidenti Cə-nab İlham Əliyev ikinci Qara-bağ savaşında möhtəşəm qə-ləbəmizi əldə edəndə dedi ki, cəbhədə döyüşən gənclərin eksəriyyəti mənim hakimiyyətim dövründə böyümüş uşaqlardı. O uşaqlar aslan kimi, pələng kimi döyüşdülər. Bəli, bu sözlerdə böyük həqiqət var. Elə Cənab Prezident də Azərbaycan gəncliyinə, onların gücünə, qüvvəsinə və vətənpərvərliyinə güvenib bu savaşa başlamışdı. Bu savaşda həmin o gənclər öndə getdi, erməniləri Azərbaycan torpaqlarından iti qovan kimi qovdular.

Çox yaxşı haldır ki, bu gün gəncliyimiz doğrudan da milli düşüncə tərzində və vətənpərvərlik ruhunda təbiyə olunur. Çünkü mən dəfələrlə həm döyüş bölgəsində olanda, həm də gənclər arasında söh-bət edəndə gördüm ki, bu uşaqlar Mübariz İbrahimova oxşamaq isteyirlər. Bu uşaq-

lar digər qəhrəmanlarımıza, igidlərimizə bənzəmək isteyirlər. Elə bənzədilər de. Mə-sələn, Füzuli rayonunun Bö-yük Bəhmənli kəndindən olan, Cəbrayılın və Füzulinin azad olunması uğrunda qəhrəmancasına döyüşən tank komandiri Elçin Tehran oğlu Süleymanov həmisi deyərdi ki, mən Mübariz İbrahimovun yolunu davam etdirəcəm. O getdi şəhid oldu, bize qəhrəmanlıq öyrətdi, biz də torpaqlarımızı azad edib elimizə

bəxş edəcəyik. Elçin bir dəfə avtomobil qəzasına düşmüşdür, atası istədi ki, orduandan tərxis olunsun.

Özü də Elçin Süleymanov könlüllü olaraq müddətdən ar-tıq xidmət edirdi və həmin müqaviləni uzatmaq istəyirdi. Xəstəliyi ona imkan verirdi ki, orduandan tərxis olunsun, amma o dedi ki, bu qətiyyən mümkün deyil.

Mən torpaqlarımızın bir qarışını belə erməni işğalı altında qoymayacam, son nəfəsi-mə qədər döyüşəcəm və bö-yük qələbədən sonra bu barədə fikirləşə bilərem.

Bəli, o böyük qələbəyə gedən yolda Mübariz İbrahimovun qəhrəmanlığını davam etdirdi. Son döyüşlərdə ermənilərin 6 tankını, onlarla əsgəri-ni məhv edədi. Həmin tank ermənilər tərəfindən vuruldu, amma Elçin sabahı gün başqa tankın sükanı arxasında əyləşdi, öz ekipaj üzvləriyle Cəbrayıl istiqamətində 4 kəndi azad etdi və qəhrəmanca-sına 2020-ci ilin sentyabrın 30-da şəhid oldu.

Bax, Azərbaycan gəncliyi, milli şüur, vətənpərvərlik Elçin Süleymanov kimi min-lərlə şəhidlərimizin həyat yolunda özünü göstərir. Özünü göstərir ki, indiki gənclər Vətəni hamidan çox sevir və onun yolunda şə-hid olmaqdan belə çəkin-mirlər!

Emil FAİQOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏLİYYƏ YARDIMI İLƏ



Fikret OKBORLI,
Türkçe üzrə araşdırmaçı-yazar

Şəhərdə itən Kənd: Modernlaşmanın Türk Ailə Quruluşuna Yansımaları

Kəndlərdə böyükən nəsillər, geniş ailələrlə birlikdə yaşayıb, həm həyatı, həm də adət-ənənələri bir-birindən öyrəniliblər. Lakin modernlaşmə və şəhərləşmə bu ənənəvi qaydalarda dərin dəyişikliklərə səbəb oldu.

Türk toplumunda ailə əsrlər boyu sadəcə qan bağı ilə formalasın bir bərabərlik deyil, eyni zamanda dəyərlərin, adətlərin və ənənələrin yaşadıldığı müqəddəs bir ocaq olmuşdur. Ailə, türkün həyat fəlsəfəsində dövlətin kiçik modeli, cəmiyyətin isə təmel daşlarından sayılıb. Lakin son zamanlarda baş verən modernlaşmə prosesi bu təmel birliyi ciddi mənfi təsirlər göstərməktidir.

Kənddən şəhərə köç minlərlə ailələr yeni fürsətlər qazandırdı. Daha yaxşı məktəblər, xəstəxanalar, iş yerləri. Amma o fürsətlərin arxasında dərindən duyulan bir boşluq qaldı. Çünkü kənd yalnız torpaqdan ibarət deyildi - o, həm də insanın köklərinə söykənen kimliyi idi. Şəhərdə isə ailələr çox vaxt tənhalasdır. Ailələr böyümədikcə, evlər kiçildikcə, könüllər də daraldı.

Kənddə hər qapı birgə idi: toy da, yas da, məsişət də hamının məsuliyyəti idi. İndi isə çoxmərtəbəli binaların qapıları arxasında hər ailə gizlənməkdədir. Qonşuluq əvvəlki kimi paylaşılmadın ibarət deyil, yalnız salamlashmaqdan ibarətdir. Müsir dövrdə telefonlar, sosial şəbəkələr ailə üzvlərinin belə bir-biri ilə üz-üzə ənənəyətini əvəz etməye başlayıb. Bir vaxtlar süfrə başında paylaşılan söhbətlər indi ekran arxasında susqunluğa çevriləməktədir. Uşaqlar torpağın üstündə böyümür artıq, telefon ekranının işığında böyür. Nənə-babalar evin mərkəzindən kənara çəkilmiş, çox vaxt səssiz kündə unudulmuş bir əşya kimi özür yaşayırlar.

Əslində problem modernlaşmada deyil, dəyərlərlə zəmanın uzalaşdırılara bilməməsindədir. Modernlaşmə qadınlara yeni qapılar açıdı. Əvvəller kənddə görünməyən, təqdir edilməyen zəhməti ile ailənin ənənəvi yükünü daşyan qadın, indi şəhərdə iş həyatına, təhsilə qatılıraq gücləşəndi. Amma bu güc ailə içində rolları dəyişirdi, gözləntiləri silkəldədi.

Gənclər üçünsə şəhər başqa bir dünyadır. Onlar adət ənənələri deyil, sürətli internetin, beynəlxalq markaların və bəsit həyat tərzinin ritmini yaşayırlar. Bu da nəsillər arasında körpülərdən çox uçurumlar yaratmadı.

Ümid hələ də yaşayır. Çünkü kəndin gücü torpaqda deyil, ürəklərdə ididir. Paylaşmaq, dayanışmaq, bir tıkə çörəyi bölüşmək. Bu dəyərlər istəsək, şəhərdə də yenidən canlanı biler.

Bəzən bir qonşuya edilən ziyaret, uşaqlar üçün qurulan sədə oyun meydancası kəndin ruhunu xatırladır. İnsan insanla görüşdükcə, ənənəyət qurduqca, kəndin o bərəketli nəfəsi şəhərin soyuq küçələrinə də yansır.

Modernlaşma bir çox şeyi əlimizdən aldı, amma seçim yənə də bizimdir. Kəndin melodiyası hələ tamamilə susmayaq o, insanın paylaşımaq istəyində, qonşunun qapısını döymək vərdişində, uşağın saf gülüşündə gizlidir.

Türkün ailə quruluşu sadəcə bir evin içində yaşayan insanların birliliyi deyil, milletin özüdür. Bu ocaq sənərsə, milletin də ruhu solacaqdır. Ona görə də modernlaşməni qəbul edərkən ailə dəyərlərimizi qorumaq, ənənə ilə yeniliyi yan-yanaya yaşatmaq bizim həm fərdi, həm də millet olaraq borcumuzdur.

"Qarabağ" UEFA reytingində irəliləyib



"Qarabağ" UEFA-nın reyting cədvəlində yerini daha da gücləndirdi.

QOL.az xəbər verir ki, bu, Ağdam təmsilcisinin Çempionlar Liqasının 2-ci turunda evdə "Kopenhagen"ə (Danimarka) qalib gəlməsi (2:0) sayəsində mümkün olub. UEFA-nın saytında açıqlanan reytingdə Qurban Qurbanovun komandası dəha 4

pille irəliləmeye nail olub. Onlar 55-ci yerdən 51-ci pilləyə qalxıblar. "Qarabağ"ın ehtiyatında hazırda 31,000 emsal var. Reytinge "Real" başçılıq edir (127,500). Milli assosiasiyaların reytingində isə Azərbaycan əmsalını 22,000-a çatdırıb. Hazırda ölkəmiz əvvəlkitək 25-ci pillədədir.

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAY

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində
yığılıb sehfələnmiş və "Son dakika" MMC
Naşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməyə bilər.

Məşhurların qiymət artımına reaksiyası

Son zamanlar gündəni zəbt edən məsələlərdən biri də ictimai nəqliyyatda qiymətlərin artırılmasıdır. Məlum məsələdir ki, insanlar buna birmənalı şəkildə etirazlarını bildirirlər. Hər kəsin özünəməxsus müxtəlif argumenti var. İnsanlar aldqları əmək haqqı ilə bu artımı uyğunsuz olduğunu söyləyirlər. Bəs məşhurlar necə, bu qərar onların həyatında dəyişikliyə səbəb olacaqmı? Əlbəttə, qərara etiraz edən, məsələ ilə bağlı susmayaq məşhurlar da var:

Əməkdar artist Mehriban Xanlarova bu məsələdə əhalini düşünərək, nigaralığını ifade edib:

"Xalqımızın gündəlik həyatına təsir edən hər bir məsələni diqqətən izləyirəm. İctimai nəqliyyat sadəcə yollar da hərəkət vasitəsi deyil, insanların işinə, təhsilinə, gündəlik yaşamına gedən köprüdür. Arzum budur ki, verilən qərarlar və atılan addımlar insanların ciyində əlavə yük yaratmasın. Əksinə, onların rəfahına, rahatlığına xidmət etsin".

Əməkdar artist Elman Rəfiyev bu qiymət artımına qarşı çıxaraq aidiyyatı qurumla səslənib:

"Bu, labübə haldır ki, qiyətlər qalxmağa doğru gedir. Amma qiymət artımı zamanı hamı bizi başqa ölkələrdə müqayisə edir. Deyirəm ki, əzizim, başqa ölkələrdə verilən əmək haqqı ilə bizim alındığımız əmək haqqı eyni deyil axı. Bəs niyə bunu, yəni əmək haqqını müqayisə etmirik? Başqa ölkələrdə vətəndaşa verilən əməkhaqqı ilə həmin artım uyğundur, ancaq bizim ökədə isə uyğunsuzluqdur. Amma heç olmasa belə bir şey olanda sovetlər dönməndə bir qayda var idi ki, bir qrup insanların sosial rifahını nəzərə alınıb, onlara güzəştli kartlar verilirdi. Həm tələbələr, həm əlli, həm vətən mühərbiisi, iştirakçıları, həm təqəüdçülər bu kartlardan yararlanırdılar.

Niye həmin qanun qüvvəyə minmir? Yəni digər yeni qanunlar kimi onu da bərpa etmək olar. Mən bir ziyan kimi anlayıram ki, hər yerde infilasiyadır. Qiymət artımı başa düşüləndir. Amma dönya-nın bir çox ölkələrində limitlər də var. Tarif Şurası limitlərimizi yaddan çıxarıb. Aylıq

ni və cəmiyyəti narahat edən problemləri bədii formada səhnədən Teatr dili ilə işləndirən etibarlıdır. Cəmiyyətin problemi bizim də problemimizdir. Çünkü bizlər də eyni cəmiyyətdə yaşayırıq. Bugünkü problemimiz ictimai nəqliyyat vasitələrində istifadənin qiymət artımı ilə bağlıdır. İctimai nəqliyyat-

mənim qədər bu səni artıma etiraz edən minlərlə vətəndaş var. Düşünürəm ictimaiyyətin etirazını nəzərə alaraq, bu qərari ləğv edəcəklər".

Aktyor Vüsal Murtuzəliyev isə qiymət artımının əleyhinə olmaqla yanaşı, kəhnə qiymətlərin de çox olduğunu söyləyib:

Əlbəttə, mənim də hamı kimi bu qərara münasibetim çox pisdir. Təsəvvür edin, 1 ilde ictimai nəqliyyatda 2 dəfə qiymət artırılb. Bu qiymət artımı, xüsusi tələbələri şagirdləri, təqəüdçüləri pis vəziyyətdə qoyur. Vəziyyətdən çıxışa ancaq qiymət artırmaq aksioması kimi qəbul edirlər. Mən deyərdim hələ 50 qəpik de çoxdur. Ümumiyyətlə, market və bazarlarda da günbegün qiymət artımı var. Əhalinin qazancı isə bunu qarşılamarı.

Aktyor Rəşat Kəsəməli de qiymət artımını şiddetlə qızınan məşhurlar sırasındadır:

"İctimai nəqliyyat vasitəsindən istifadə edən bir insan kimi, bu qiymət artımı mənim də həyatıma təsir edəcəyini bilirəm. Mənim şəxsi maşnim yoxdur, məcburən gündəlik avtobus və metro ilə getmeli oluram. Həm də gün ərzində 1 dəfə deyil, 2-3-4 və hətta 5 dəfə ictimai nəqliyyatdan istifadə edirəm. Öz işim üçün gedirəm, övladlarımı hazırlığa aparıram. Təsəvvür edin ki, gündəlik 7-8 manat təkcə mən im yol pulum olacaq. Belə də olmaz axı. Əger gedişhaqqı 60 qəpik olacaqsə, onda təcili sürətdə maaşlar da artırılmalıdır. Yaxud da buna başqa bir çərə tapılmalıdır. Gündəlik ictimai nəqliyyatdan istifadə edən insan üçün 60 qəpik az pul deyil. İki-üç il ərzində artırılan gedişhaqqını üst-üstə gəlsek, böyük bir fərqli olduğunu görürük.

Aldığımız əməkhaqqı ilə bu qədər xərcləri necə çatdırmaq olar? Qərar veriləndə mütləq insanların maddi durumu nəzərə alınmalıdır".

Əntiqə KƏRİMZADƏ



dan istifadə edən bir sənət adamı kimi deyə bilərəm ki, bu məsələ meni də narahat edir. Çünkü gün ərzində bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edirəm. Aylıq hesabat aparanda bunun alındığımız aylıq məvacibin yanında böyük bir rəqəm olduğunu görürük. Mən əgər əlavə bir yerə getməyib, ancaq işə gedib gəlmək üçün aylıq ictimai nəqliyyat məvacibimi hesablaşsam, bu, 80 Azn edir. Hər dəfə qiymətləri artıranda nələrisə düzəldəcəklərinə vəd verirəm. Amma hər şey EYNİ problemlərle davam edir. Sərnişinlərin etirazından sonra kondisioner qoşular, sıxlıq problemi və s. Metrodə gedib-gelmək isə ümumiyyətə ezbədir. Qatarlar arasında intervalların cox uzundur, havalandırma yox dərcəsindədir. Mən şəxən öz adıma bu səni artımlara etiraz edirəm. Və sosial şəbəkələrdən də izləyirəm ki,

Qumral: "İnanmirdim ki, anam mənim haqqımda pis danışın"



Müğənni Qumral anası ilə yaşadığı anlaşılmaqlıdan danışın

Adalet.az xəbər verir ki, anası Təranə Qumralın qızı haqda mənfi fikir bildirdiyini söyləyib:

"Anam nədənə ancaq pis cəhətlərimi sayıb. Yaxşı tərəflərimi söyləmir. Hətta mənə elçi gələndə belə bacardıqları deyil, bacarmadıqlarını söyledi. Dəhşətə gelmişdim ki, ana sən ne edirsən? Bu oğlan məni almayıacaq, çıxbı gedəcək. Anam elçilərə dedi ki, yemək bişirə bilmir. Bir çox işləri bacarmır. İnanmirdim ki, anam mənim haqqımda pis danışın".

Əntiqə

"Barselona2da yeni müqavilə olacaq

"Barselona" futbolcusu Frenki de Yonqla yeni müqavilə ilə bağlı razılıq elde edib. QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Niderlandlı yarımmüdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsi 2029-cu ilin iyununa kimi uzadılacaq.

Suraxani rayonu 318 sayılı tam orta məktəb tərəfinən Məmmədli Zahid Anar oğlunun adına verilmiş Attestat idтиy üçün etibarsız sayılır.

Səməndər Məmmədov Cavanşir müəllimə və qohumlarına

İsa Məmmədovun

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başlığı verir.

Ünvan: Bakı AZ-1073 Mətbuat prospekti, 529-cu mahalla, "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə.
Telefon: 538-05-50, 538-51-31, 534-55-98 Faks: 539-80-26

adaletqezeti@rambler.ru
adaletqezeti@mail.ru, adaletqezeti@box.az

Tiraj: 1500

Sifariş: 248

Çapa imzalanmışdır:
02.10.2025



16 ƏDALƏT

3 oktyabr 2025-ci il